



DİQQƏT!

SƏS QƏZETİNDƏN NOVBƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə
olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamera
bolməsinə daxil olub QR kodunu telefonunuza oxuduraq
ekrana gələn linkə daxil olun.

QEYD: Android telefonlar üçün QR Code Reader
skine proqramını telefonunuza yükləyərək videolara daxil
ola bilərsiniz.



Ilham

"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 161 (6125) 16 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bütün məsələlərdə bir-birini dəstəkləyirlər"

*Prezident İlham Əliyev
Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edib*



Bax 3

**Gəncə üzərində Azərbaycan və
Türkiyə hərbi təyyarələrinin uçuşları
keçirilib**

Sentyabrın 15-də
saat 15.00-dan etibarən
Gəncə şəhəri üzərində
Azərbaycan və
Türkiyə Hərbi Hava
Qüvvələri aviasiya
vasitələrinin nümunəvi
uçuşları keçirilib. Uçuşlar Bakı
şəhərinin işğalçı erməni-bolşevik
birləşmələrindən azad olunmasının
102-ci ildönümü ilə əlaqədar baş
tutub. Uçuşlara hər iki ölkənin dö-
yüş təyyarələri və...



Bax 8

**Bakının işğaldan azad
edilməsinin 102-ci
ildönümü
münasibətilə
Türk
şəhidliyində
anım mərasimi
keçirilib**



**Rusiya Azərbaycanla uçuşların
bərpası üçün müraciət etdi**

Rusiya aviashirkətləri
hazırda sərhədlərin bağlı ol-
duğu ölkələrə
uçuşların keçirilməsi
üçün müraciət edib. Xəzər-
Xəbər-in məlumatına görə, bu
müraciətlə əlaqədar
olaraq Rusiyanın Aviasirkətlərə uçuş ica-
zələrinin verilməsi üzrə Qurumlararası ko-
missiyasının sentyabrın 17-də iclası keçiri-
ləcək...



Bax 7

**Məktəbə gedən
birincilər
ilk
dərslərini
bela keçdi**



**Azərbaycan XİN Mnatsakanyana
cavab verdi: "Riyakarlığın bariz
nümunəsidir!"**

Ermənistan Xarici
işlər naziri Z.Mnatsa-
kanyanın Misir Ərəb
Respublikasına səfəri
çərçivəsində səslən-
dirdiyi fikirlər, yüz
minlərlə müsəlman azər-
baycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq ev-
lərindən didərgin salan, Xocalıda bir gecədə...



Bax 5

**Rasim Quliyev: "Jirinovski yəhudi
olsaydı ağıllı, rus olsaydı ciddi olardı"**

"Ümumiyyətlə rusiyalı si-
yasətçi, LDPR lideri Vladimir
Jirinovski dəfələrlə qalmaqallı
bəyanatlarla çı-
xış edib. O gah
Azərbaycanı tə-
rifləyir Ermənistanı pisləyir, gah da bu-
nun əksinə olaraq mövqə sərgiləyir. Hət-
ta bu insana...



Bax 5

**"1918-ci il 15
sentyabr Türkiyə-
Azərbaycan
qardaşlığının,
sədaqətinin
rəmzidir"**



Bax 6

-Əziz müəllimlər, tələbələr, şagirdlər.

Mən sizi yeni dərs ili münasibətilə ürkədən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu belədən qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.

Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük belədən qurtarıb bilməmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz dəyə bilərəm ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərəm, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.

Biz pandemiyanın fəsadlarına, iqtisadi tənzümlə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir.

Məktəb tikintisi ilə bağlı dəyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yenilənən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həll olunmuşdur.

Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.

Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırdıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik və bu-nu əldə etməmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası

İlham Əliyev: "Təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir"

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti



möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Dəyə bilərəm ki, müəllim peşəsinə maraqla bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsinə seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafının onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə

təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbii. Yeni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.

Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürələrini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, tərxiat xarakterli məlumatlarla üzlişirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumaalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda

tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumaalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla - müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimsənin təsiri altına düşməyək. Dediym kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.

Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.

Mən sizi yeni dərs ilinin başlanması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.

“Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bütün məsələlərdə bir-birini dəstəkləyirlər”

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edib



Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanla təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sədaqətin nümünəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrin-

də tədbirlər keçirilir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam

Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.

Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbliləri və tələbələri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib. SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində paylaşılan təbrikdə deyilir: Təbrikdə bildirilir: “Əziz məktəblilər və tələbələr! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zəhin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Günü mübarək!”



Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının növbəti iclası keçirilib



Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinginin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanından irəli gələn tapşırıqlar ətrafı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinginin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanının 5.2-ci bəndinə əsasən Holdingin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub. AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyər yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarına diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib



sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşib. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

İclasda korrupsiyaya qarşı mübarizə sa-

həsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsinə təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə

edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib.

İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

Sirr deyil ki, müasir dövrümüz-də bəşəriyyət müxtəlif qlobal təhlükə və çağırışlarla qarşı-qarşıya qalmaqdadır. Məhz bu ya-naşmadan çıxış edərsək, dünya dövlətlərinin əməkdaşlığının güclən-məsinin günün vacib məsələlərindən biri olduğu qənaətinə gələ bilə-rik. Belə ki, dünyanın bir parçası olan Azərbaycan da baş verən geo-siyasi proseslər fonunda özünün milli-dövlətçilik maraqlarına uyğun, müxtəlif ikitərəfli və çoxtərəfli plat-formalarda, həmçinin üzvü olduğu beynəlxalq və regional təşkilatlarda mövqeyini daha da gücləndirir. Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığı və bu faktorun sarsılmaz təməllərə söykənməsi sözügedən amilləri özündə kifayət qədər ehtiva etməkdədir.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələr mövcuddur

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və digər bir çox eyni bağlara malik olması, həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaq dayanması amili qardaşlıq təməllərini daha da möhkəmləndirməkdədir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında çoxşaxəli əlaqələrin bu cür yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələrini bəxş etməkdədir. Lakin daha bir əhəmiyyətli məqam Azərbaycan və Türkiyə münasibətlərinin dövlət başçıları çərçivəsindəki reallığı əsasına dayanır.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələr mövcuddur. İki qardaş ölkə arasında hərbi əməkdaşlıq dünyada artan qlobal və regional təhlükələr, terrora qarşı mübarizə fonunda daha sürətlə inkişaf edir. Əbəs deyil ki, ölkələrimiz arasında digər bir çox müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın güclənməsi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Bu mənada, Türkiyə Azərbaycanı təkcə qardaş ölkə kimi deyil, həmçinin regionda, eləcə də dünyanın siyasi arenasında mühüm strateji tərəfdaş olaraq görməkdədir. Biz buna misal olaraq, müxtəlif siyasi məkanlarda Türkiyənin olmadığı yerdə Azərbaycanın, Azərbaycanın olmadığı yerdə isə Türkiyənin birmənalı dəstəklərinin şahidləri olmuşuq.

Bölgəmizi təhdid altında qoymağa göstərilən cəhdlərin qarşısını məhz qarşılıqlı qarant faktoru ala bilər

Beləliklə, daha bir faktor budur ki, son illərdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında çox böyük sıçrayış müşahidə olunur və söz yox ki, bizi istəməyən qüvvələr bu uğurlardan təlaş keçirirlər. Halbuki, sözügedən sıx əlaqələrin, strateji əməkdaşlıqların inkişafı bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantı naminə həyata keçirilməkdədir. Bölgəmizi təhdid altında qoymağa göstərilən cəhdlərin qarşısını isə məhz qarşılıqlı qarant faktoru ala bilər.

Yeri gəlmişkən, NATO-nun aparıcı ölkələrindən biri olan Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli rola malikdir. O da əbəs deyil ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji müqavilələr, həmçinin təhlükə-



sizlik üzrə imzalanmış sənədlər qardaş ölkələr arasında hərbi əməkdaşlığın inkişafını zəruri edən danılmaz amillərdəndir. Məsələn, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar ölkələrimiz arasında hərbi əməkdaşlığın güclənməsinə kifayət qədər əhəmiyyətli təsirlərini göstərib.

Türkiyə-Azərbaycan birgə hərbi əməkdaşlığı qlobal təhlükə ilə birgə terrorla mübarizəni daim diqqətdə saxlamaqdadır

Qeyd edək ki, sözügedən sənədlərdə Türkiyə sərhədlərində hər bir təhdidə ölkənin milli təhlükəsizliyinə təhlükə mənbəyi kimi baxılır. Bu baxımdan da baxarsaq, Ankaranın strateji prioriteti əsasında Cənubi Qafqaz bölgəsi daim diqqət mərkəzində saxlanılmaqdadır. Ona görə də, Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir. Nəticə etibarilə ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından nəzərdə tutulan planlar daim inkişaf edir, yeni perspektivləri müəyyənləşdirir. Bu siyasət isə təməllilik, qərarlılıq üzərində öz prinsipiallığını qoruyub-saxlamaqdadır.

Daha bir mühüm amili nəzərdən keçirək. Belə ki, təcavüzkar Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlər üçün istifadənin qarşısının alınması Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqaməti olaraq dəyərləndirilir. Daha dəqiq desək, həm Türkiyə, həm də Azərbaycan uzun illərdir ki, terror təhdidindən əziyyət çəkdiyi üçün bu istiqamətdəki mübarizə daha çox önə sürülür. Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti və vandalizm, vəhşilik faktları yalnız Azərbaycana deyil, Türkiyəyə də təhlükə mənbəyi saçıır. Bu gün işğal altındakı ərazilərimizdə xarici ölkələrdən gətirilmiş mızdlu terror dəstələrinin düşərgələrinin olması, habelə PKK və s. kimi

qrupların bu ərazilərdə hərbi təlimlər keçmələri haqqında faktlar da mövcuddur. Belə olan halda sözügedən təhlükənin artaraq regional təhdidə çevrilməsinin qarşısının alınması labüdləşir. Ona görə də, Türkiyə-Azərbaycan birgə hərbi əməkdaşlığı bu qlobal təhlükə ilə birgə terrorla mübarizəni daim diqqətdə saxlamaqdadır.

İki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi kadrların hazırlanması da prioritet əməkdaşlığın tərkibi sırasında yer alır

Ümumilikdə götürdükdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti Azərbaycanın haqlı tələblərini daim müdafiə edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş tarixi torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə mü-təmadi çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində ardıcıl səylər göstərmiş və göstərir. 1992-ci ildən bu günədək bütün beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçılıq siyasəti, eləcə də Xocalı soyqırımı ilə bağlı onlarla qətnamələr qəbul edilsə də, təcavüzkar dövlət beynəlxalq hüquqa məhəl qoymur. Təəs-süf ki, beynəlxalq təşkilatlar, eləcə də dünyanın böyük dövlətləri, ATƏT-in Minsk qrupunun həmsədrləri, hətta, BMT Təhlükəsizlik Şurası hələ də Ermənistanın işğalçı siyasətinə göz yumur. Azərbaycanın bu haqq işində ancaq qardaş Türkiyə açıq mövqe nümayiş etdirir, bütün platformalarda xalqımızın və dövlətimizin yanında olduğunu bəyan edir.

Bu gün iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi kadrların hazırlanması da prioritet əməkdaşlığın tərkibi sırasında yer alır. Yeri gəlmişkən, xatırlada bilərik ki, sözügedən əməkdaşlıq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bəyannaməsində də öz əksini tapmaqdadır. Eyni zamanda, ölkələrimiz arasında hərbi əməkdaşlıq üçün bu ilin fevral ayında Bakı-

da imzalanmış və iyulun 2-dən qüvvəyə minən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş geniş perspektivlərə yol açıb. Bu sənədin qüvvəyə minməsi ilə saziş çərçivəsində hazırlanmış illik plana uyğun olaraq, ölkələrin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində birgə genişmiqyaslı təlimlər keçirilib. Bu təlimlər isə, daha əvvəllər həyata keçirilmiş hərbi təlimlərin davamıdır.

Hətta bizi istəməyən siyasi və s. güclər nə qədər söylərsə, cəhdlər göstərsə belə, onların istəkləri baş tutmamış qalacaq

Qeyd edək ki, Prezident İlham Əliyev hərbi təlimlər başa çatdıqdan sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Hər il həm Azərbaycanda, həm də Türkiyədə hərbi təlimlərin keçirilməsini ənənə kimi dəyərləndirən dövlətimizin başçısı bu təlimləri Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü kimi qiymətləndirib.

Daha bir vacib məqam qardaş Türkiyənin Ermənistanla sərhədləri bağlaması və diplomatik əlaqələrini tamamilə kəsməsidir. Azərbaycanın iştirak etmədiyi platformada Türkiyə, Türkiyənin iştirak etmədiyi platformada isə Azərbaycan bir millət, iki dövlət missiyasını həyata keçirir. Azərbaycan Prezidentinin bir neçə il bundan əvvəl Türkiyənin iştirak etmədiyi mötəbər beynəlxalq tədbirdə Ermənistanın prezidentinin qardaş ölkə əleyhinə danışarkən onun sözünü kəsərək “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” - bəyanatı, Türkiyəni müdafiə etməsi möhkəm və etibarlı dostluğumuzun sübutudur.

O cümlədən, Prezident İlham Əliyevin Yunanistanın Azərbaycana yeni təyin olunmuş səfirinə “Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deməsi isə təkcə iki qardaş ölkədə deyil, beynəlxalq ictimaiyyətdə də rezonans doğurub. Azərbaycan Prezidentinin bu fikirləri hər iki dövlətin hər bir vətəndaşı üçün Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına xidmət etməyin yol xəritəsidir. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb.

Nəticədə isə bir daha əminliklə qənaətə gələ bilərik ki, son illər ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz köklərə bağlı olduğunu kifayət qədər sübut etməkdədir. Lakin o da sirr deyil ki, böyük geosiyasi və geoiqtisadi potensiala malik hər iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, həmçinin bölgədə iqtisadi inkişafın gücləndirilməsinə təkan verəcək. Hətta bizi istəməyən siyasi və s. güclər nə qədər söylərsə, cəhdlər göstərsə belə, onların istəkləri baş tutmamış qalacaq. Çünki müasir və qlobal çağırışlarla zəngin olan dünyanın dəyişikliyinə daha bir tərəfi Azərbaycan və Türkiyə qardaşlıq faktoru ilə tamamlanır.

Rövşən RƏSULOĞ

Avropa Xəbər Agentliyi Hikmət Hacıyevin açıqlamasını dərc edib

Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri, "Eurasiatianews" portalının rəhbəri Karlo Marino sözügedən agentlikdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni məskunlaşma siyasəti ilə bağlı açıqlamasını dərc edib (https://www.european-news-agency.de/politik/statement-by_hikmat_hajiyev_azeri_foreign_affairs_-79186/).

SİA-nın məlumatına görə, yazıda Azərbaycanın işğal olunmuş ərazilərinə son günlər Livandan olan ermənilərin köçürülməsindən bəhs edilib. Qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində aparıldığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. Bildirilir ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir. Xüsusilə vurğulanır ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir.

Mikayıl Cabbarov: "Əminəm ki, Prezidentin iş adamlarına, xarici investorlara budəfəki çağırışının effekti daha çox olacaq"



Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin ərazilərə də maraq böyükdür. Cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara bu gün bir daha etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 14-də Prezident İlham Əliyevin "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iş adamlarına və xarici investorlara çağırışını şərh edərkən deyib. Nazir əlavə edib ki, dövlətimizin başçısı "Sumqayıt Kimya Sənaye Parkı"nın fəaliyyətinin genişləndirilməsinə dair tapşırıq verib.

Mikayıl Cabbarov bildirib ki, Prezidentin çağırışına həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamları reaksiya verirlər. Hələ mövcud karantin dövründə yaşamağımıza baxmayaraq, əlaqə saxlanılıb, müraciətlər var.

Rasim Quliyev: "Jirinovski yəhudi olsaydı ağıllı, rus olsaydı ciddi olardı"



"Ümumiyyətlə rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski

dəfələrlə qalmaqallı bəyanatlarla çıxış edib. O gah Azərbaycanı tərifləyir Ermənistanı pisləyir, gah da bunun əksinə olaraq mövqə sərgiləyir. Hətta bu insana Kremlin rüporu da deyirlər. Kremlin rəsmi olmayan və yaxud da şantaj xarakterli məlumatları bu şəxsin dili ilə ictimaiyyətə çatdırılır". Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev Jirinovskinin Naxçıvanı "erməni torpağı" adlandırmasına münasibət bildirərkən deyib. "Əgər Jirinovski rus millətçilərinin lideridirsə, o zaman onun milləti nədir? Onun atası yəhudidir, anas isə rusdur. Bu insan yəhudi olsaydı gerek ki ağıllı, rus olsaydı isə ciddi adam olmalı idi. Amma o nə ağıllıdır, nə də ki ciddidir. Qeyri-ciddi adam isə hər sözü dəyə bilər. Onda elementar savad olsaydı bilirdi ki, Naxçıvan 1136-1225-ci illərdə Eldəgəzlər dövlətinin paytaxtı olub. Əgər Naxçıvan paytaxt olubsa, deməli orada idarəçilik infrastrukturunu olub, paytaxt insanları elitar psixologiyaya, idarəçiliyə malik olublar və s. Həmin dövrdə Moskva hələ paytaxt deyildi. Moskvanı, Kremli tikən isə azərbaycanlı və şamaxılı olan həmyerlimiz, məmar Əliş Kərəmli olub. O 1367-ci ildə Moskvaya dəvət olunub və bütün işlərini tamamladıqdan sonra arxadan qılıncla vurularaq qətlə yetirilib. Çar imperatoru I Pyotr-un dövründə 1712-18-ci illərdə Rusiyanın paytaxtı Sankt-Peterburq olub. Rusiya prezidenti Vladimir Putin də məhz bu şəhərdə doğulub. Bu müqayisələrdən də hər şey gün kimi aydın görünür. Onu demək istəyirəm ki, Naxçıvan paytaxt olanda hələ nə Moskva, nə də Sankt-Peterburq paytaxt deyildi. Jirinovski bu cür qeyri-ciddi sözlərlə əgər özünə yalançı, millətçi adı ilə dividend qazanmaq və özünü ermənilərə yaxın tutmaq istəyirsə çox uzağa gedə bilməyəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, sovet ideologiyasının əsl mahiyyəti ortaya çıxmasını deyər, ortaya yalançı ideyalar atmaq kimi ənənəvi bir taktikası var idi. Bu dünyada ən çox işlənmiş bir taktikadır. Jirinovski də yalandan ortaya atılmış bir fiqur sayılır və görünür o heç bir zaman düzəlməyəcək"-deyə, R.Quliyev fikrini tamamlayıb.



"Erməni təxribatları və Minsk Qrupunun susqunluğu"

"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır.



sesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantürə ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqi son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fəsiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir.

Gündən - günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz. Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsuliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir.

Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şəərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbiçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərər qədər şübhə doğurmur".

Azərbaycan XİN Mnatsakanyana cavab verdi: "Riyakarlığın bariz nümunəsidir!"

Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misisir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman ırsını məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.



Açıqlamada deyilir: "Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnəşin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muğzdları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıraraq Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub. Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və global təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.


Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik".

Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılmasından yazır

Ozərbaycanın "orol24.uz" portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin Ermənistan tərəfindən dağıdılması ilə bağlı rus dilində məqalə yayıb. AZƏRTAC xəbər verir ki, tanınmış tarixçi alim Rüzvan Hüseynovun "Abidələrlə müharibə. Azərbaycan Ermənistanı müsəlman dünyasına qarşı cinayətlərdə günahlandırır" sərlövhəli məqaləsində bildirilir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində minlərlə nadir tarixi, dini və mədəniyyət abidəsi dağıdılıb, təhqir edilib və ya saxtalaşdırılıb.

Yazıda bildirilir ki, ermənilər Şuşada Yuxarı Gövhərağa məscidini fars abidəsi kimi bərpa edib və bu abidəyə "Fars mədəniyyət mərkəzi" adı verilib. Məlumdur ki, məscid XIX əsrdə Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanın əmri ilə inşa olunub. Ermənilər bünövrəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulan Şuşa qalasını da eyni məqsədlə bərpa etməyi nəzərdə tuturlar.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın öl-kəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə də toxunaraq deyib: "Bi-



zimin tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal olunmuş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta heyvan saxlanılır. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar. Bu, tək-cə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir".

Yazıda qeyd olunur ki, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda kurqanlar, məscidlər, Qafqaz Albaniyasına aid abidələr və digər maddi-mədəniyyət nümunələri dağıdılıb. Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidləri, Üzeyir Hacı-

bəylinin, Bülbülün ev-muzeyləri, Xurşidbanu Natəvanın, Mir Mövsüm Nəvvabın mülkləri, Köçərli və Mərdinli cümə məscidləri, Molla Pənah Vəqifin türbəsi, qədim qəbiristanlıqlar məhv edilib.

Yazıda Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərimizdə dağıdılan abidələr, məktəblər, mədəniyyət evləri, parklar haqqında da söhbət açılır. Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilib.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbcisi yaralanıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacalı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur. Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.



"Bizim hər birimiz həmin gün üçün qürur hissi duyuruq"



1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi şə-rəfli bir tarix günümüzdür. Həmin gün olmasa, bizim müstəqillik dövrümüz də hesab edərdim ki, çox qısa bir zamanda başa çatı bilərdi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib. "O gün eyni zamanda Türk və Azərbaycan xalqlarının əbədi dostluğunu, bu iki xalqın birlikdə tarix və hadisə yaratmaq iradə-sini ortaya qoydu. Həmin dövr Bakının işğaldan azad olunması hadisəsində canını fəda edən, eyni zamanda qəhrəmanlıq göstərən hər bir insanın xatirəsi bizim üçün əzizdir. Bu, sadəcə olaraq, tarixin bir günü olmadı. Buna əsaslanaraq Azərbaycan dövləti bütün coğrafiyası üzrə öz hüquqlarını təsdiq etdi, müstəqil dövlət quruculuğuna başladı, beynəlxalq birlikdə özünün tanınması üçün ciddi addımlar atdı. 15 sentyabr dedikdə əlbəttə ki, bizim hər birimiz həmin gün üçün qürur hissi duyuruq. 2 il bundan öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda möhtəşəm hərbi parad keçirildi. Eyni zamanda həmin paradda Türkiyə Silahlı Qüvvələrinin bir bölməsinin də iştirak etməsi Azərbaycan və Türkiyə dostluğunun hərtərəfi əhatə etdiyi bir daha sübut etdi. Gələcək nəsillər də həmin günü, tarixi həmişə böyük bir qürurla xatırlayacaqlar"-deyə, A.Mirzəzadə fikrini tamamlayıb.

"1918-ci il 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının, sədaqətinin rəmzidir"

1918-ci il 15 sentyabr ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının fəlsəfəsini əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu təsdiqləyir. 102 il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi.

Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri, sözün əsl mənasında, azərbaycanlı qardaşlarına kömək oldular. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1132 şəhid verib. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil"qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Dünyaya nümunə göstərilən bu birliyin sarsılmaz, əbədi, yüksək zirvədə olduğunu bildiren V.Rəhimzadə deyib: "2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradi bir əsrlik tarixə malik Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehri-

ban xanım Əliyevanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri həmin paradda Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları"nın uçuşlar edib səmada Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək təsvirini yaratmaları dünyaya daha bir mesaj oldu: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır, dostluqları, qardaşlıqları əbədidir, sarsılmazdır, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" tezi bütün dövrlər üçün aktualdır, illər keçdikcə daha da möhkəmlənir. Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi: "Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradi, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi tək-cə Bakı şəhərinin sakinləri deyil, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur



hissi keçirir".

V.Rəhimzadə tarixə qısa nəzər salaraq bildirib ki, həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı olub. Azərbaycanın istiqalı uğrunda mübarizə aparən soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 1918-ci il 15 sentyabr zəfəri günü türk birliyinin, qardaşlığının nümunəsi oldu.

"1918-ci ildə həyatını itirən türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olaraq Şəhidlər Xiyabanında ucaldılan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır", - söyləyən Vüqar Rəhimzadə bildirib: "Təsədüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından şərəflə çıxan Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyi kimi, türk dünyasının birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Azərbaycan və Türkiyənin qətiyyəti, siyasi iradəsi əsasında reallaşdırılan enerji layihələri nəinki iştirakçı ölkələrin, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafına dəstəkdir. BTC və BTƏ neft-qaz kamərlərini həyata keçirməklə regional iqtisadi inkişafın əsasını qoyan Türkiyə-Azərbaycan birliyi bu gün özünü çoxtərəfli çərçivədə nümayiş etdirir. TANAP, TAP layihələri deyilənlərin təsdiqidir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, ölkəmizin mövqeyini ən yüksək səviyyələrdə dəstəkləyən Türkiyə əsgəri dövlətlə sərhədlərin açılması məsələsi gündəmə gətiriləndə daim Dağlıq Qarabağ probleminin ədalətli həllini əsas şərt kimi irəli sürür. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimin-

də dövlətimizin başçısı İlham Əliyevin "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" fikirləri bir daha bu birliyin, həmyerliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Bu günlərdə Prezident İlham Əliyevin Yunanistanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qardaş Türkiyəyə dəstəyini böyük qətiyyətlə ifadə etməsi dost ölkədə böyük rəğbətə qarşılandı. Türkiyənin Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkə olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.

Baş redaktor məhz keçilən yolun zəngin uğurlarına, ən əsası, bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla ifadə edib ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək.

Moldova mətbuatı: “Ermənistan işğal siyasətini gizlətməyə çalışır”



kostruktiv siyasəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasının səbəblərini açıqlayır.

“Bütün dünya ölkələri Azərbaycan Respublikasının qədim əraziləri olan Dağlıq Qarabağ və ona bitişik 7 inzibati bölgənin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir. Lakin Ermənistan işğal siyasətini gizlətmək üçün “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə çalışır. Öz müqəddəratını təyinetmə hüququ yüz minlərlə azərbaycanlıya qarşı aparılan işğal və etnik təmizləmələr, habelə Xocalı şəhərində olduğu kimi günahsız və təndəşlərin öldürülməsi ilə izah edilə bilməz” - deyər, müsahibədə bildirilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etsələr də rəsmi Yerevan sənədlərə məhəl qoymur. “1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını tanıyan dörd qətnaməsi də münaqişənin hüquqi əsası kimi vacibdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bütün bunlara əlavə olaraq ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Birliyi, NATO və s. daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qətnamələr qəbul etdilər. Çox vacib hesab etdiyim bir xüsusi sənədi vurğulamaq istərdim - bu, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov başqalarına qarşı” məhkəmə işində verdiyi qərarıdır. Məhkəmə bu sənəddə Ermənistan Respublikasının işğal olunmuş Azərbaycan torpaqlarında insan hüquqlarının pozulmasına görə cavabdeh olduğuna qərar verdi. Düşünürəm ki, bu sənədlərdən sonra işğalçı ölkənin kim olduğuna şübhə olmamalıdır”. İcma rəhbəri müsahibəsində Dağlıq Qarabağın tarixi azərbaycan torpaqları olduğunu faktlarla qeyd edərək Ermənistan tərəfindən orda aparılan etnik təmizləmə siyasətini oxucuların diqqətinə çatdırıb. Məqaləyə keçid : <https://locals.md/2020/tural-gyandzhaliyev/>

“İdxaldan asılılığın aradan qaldırılması, ixrac imkanlarımızın artması müşahidə olunacaq”



olaraq, həm idxaldan asılılığı aradan qaldırmaq, həm də ixrac imkanlarının genişləndirilməsində bu parkın rolunun artacağı gözlənilir.

“Xüsusən də, yeni müəssisələrin istifadəyə verilməsi və Peşə Təhsili Mərkəzinin açılışının reallaşması da bir-mənalı şəkildə ondan xəbər verir ki, park eyni zamanda, innovativ məhsulların istehsalını həyata keçirəcək. Bu kontekstdən pandemiyanın davam etdiyi aylarda, eyni zamanda post-pandemiya dövründə yerli istehsalın dəstəklənməsi təbii ki, Azərbaycan üçün prioritetdir. Güman olunur ki, parkda Peşə Təhsili Mərkəzinin istifadəyə verilməsi parkın innovativ məhsul istehsalına pozitiv təsir göstərəcək. Bu da nəticə etibarilə ilə qeyri-neft sektorunda müqəbiləli məhsul istehsalının artması anlamına gəlir. Məhz imkanların genişləndirilməsi və bu kontekstdən də ixracın artması müşahidə olunacaq. Eyni zamanda təbii ki, yerli məhsulların bazara çıxarılması idxaldan asılılığın aradan qaldırılmasına xidmət edir. Bu, valyutanın ölkədə qalması baxımından çox vacibdir. Peşə Təhsili Mərkəzinin açılışı ondan xəbər verir ki, pandemiya dövründə də iqtisadi siyasət və eyni zamanda, islahatlar davam etdirilir və bu islahatların hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələnməsidir. O baxımdan biz post-pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə edə biləcəyik və potensial post-pandemiya dövründə də imkanların genişləndirilməsi və xüsusən də, qeyri-neft sektorunda Azərbaycanın müqayisəli üstünlüyünün artması və təbii ki, yerli istehsalın da genişlənməyi gözlənilir”, deyər Vüqar Bayramov bildirib.

Moldova Respublikasının nüfuzlu saytlarından olan locals.md saytı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin müsahibəsini yayımlayıb. İcmadan SİA-ya verilən məlumata görə, müsahibədə Tural Gəncəliyev diqqəti Ermənistanın təcavüzkar siyasətinə yönəldərək 30 ilə yaxındır ki, məhz rəsmi Yerevanın bu qeyri-

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümünü ilə bağlı paylaşım edib



bu gün də çiyn-çiynəyik. Odlar yurduna salam olsun!”

Türkiyənin Xarici işlər naziri Məvlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümünü ilə əlaqədar paylaşım edib. SİA-nın məlumatına görə, nazir öz “Twitter” səhifəsində şəhidlərin xatirəsini anıb. O yazıb: “Nuru Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə əziz şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla, can Azərbaycanla

Binəqədi rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında M. Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirdi. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik etdi, yeni tədris illində onlara uğurlar arzuladı. Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da öz əksini tapdığını vurğuladı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına sükənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu, ilbəil bu sahəyə artan dövlət qayğısı, bu istiqamətdə atılan addımların bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını vurğuladı. Cənab Prezident İlham Əliyevin övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımı şərait yaradıldığını qeyd etdi.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Kamaləddin Qafarov rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, onların bu qələbəsi - tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır. Bildirdi ki, indi onların qarşınızda xalqımızın xoş rifahi və tərəqqisi yolunda böyük və məsul vəzifələr durur. Bu gün respublikamızda ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin səyləri ilə çox böyük işlər görülür, islahatlar aparılır. Təkcə 2019-2020-ci tədris ilində ölkəmizdə 50-si modul tipli olmaqla, 87 məktəb tikilmiş və ya əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilməmişdir. Bununla da Azərbaycanda təhsil müəssisələrinin sayı 3900-a çatmışdır. Bu müddət ərzində 110 mindən çox tələbənin təqaüdü artırılmış, 17 mindən çox tələbə təhsil haqqından azad edilmişdir. Koronavirus pandemiyasına baxmayaraq, ölkəmizdə tədris prosesi dayandırılmamış, 100 mindən artıq şagird - əsasən yuxarı sinif şagirdləri - distant təhsilə cəlb edilmişlər. Çətin tədris prosesinə baxmayaraq, on minlərlə məzun uğurla imtahan verərək, ölkəmizin və bir sıra xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ qazanmışlar. Dünyanın 90 ölkəsindən 6600 tələbə də təhsilini Azərbaycanda davam etdirməyə qərar vermişlər. Bu, Azərbaycanın tədris sistemində dünya səviyyəsində marağın artması kimi qiymətləndirilə bilər. Daha sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış 100 № li tam orta məktəbin məzunu Rzayev Murad , 144 № li tam orta məktəbin məzunu Əliyeva Nərmən, 143 № li tam orta məktəbin məzunu Aqəbayev Malik , 115 № li tam orta məktəbin məzunu Cahanqirli Emil , 99 № li tam orta məktəbin məzunu İsmayilov Kamran , 99 № li tam orta məktəbin məzunu İsmayilzadə Yusif , 30 № li tam orta məktəbin məzunu Orucəliyeva Günayə Milli Məclisinin deputatı Kamaləddin Qafarov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

Bu il ən yüksək balla ali məktəblərə qəbul olunan məzunlar adından çıxış edən 100 № li tam orta məktəbin məzunu Rzayev Murad onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Daha sonra məktəb kollektivi adından çıxış edən 30 nömrəli məktəbin direktoru Rübəbə Abdullayeva, 99 nömrəli məktəbin direktoru Ofelya Məmmədova

və bu il 700 ballıq ən yüksək nəticə göstərmiş Kərimli Əzizinin oxuduğu 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev çıxış edərək bildirdi ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub və bu sahədə böyük nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır.

Rusiya Azərbaycanla uçuşların bərpası üçün müraciət etdi

Rusiya aviaşirkətləri hazırda sərhədlərin bağlı olduğu ölkələrə uçuşların keçirilməsi üçün müraciət edib. Xəbər-in məlumatına görə, bu müraciətlə əlaqədar olaraq Rusiyanın Aviaşirkətlərə uçuş icazələrinin verilməsi üzrə Qurumlararası komissiyasının sentyabrın 17-də iclası keçiriləcək.

Qeyd olunur ki, “Red Wings” və “Azimut” şirkətləri Azərbaycana uçuşlara keçirilməsi üçün müraciət edib. Bundan başqa, digər aviaşirkətlər Belarus, Almaniya, Çin, İspaniya, Yunanıstan, İtaliya, İsrail, Kipr, Gürcüstan, Qazaxıstan və digər ölkələrə uçuş icazələrinin verilməsini istəyib.



Zümrüd BAYRAMOVA

Hikmət Babaoğlu: “Qafqaz İslam Ordusunun Bakıya gəlişi əsl qardaşlıq və fədakarlıq nümunəsi idi”

“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərafət tarixidir. Bakının 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir. Çünki Bakının işğal altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə mövcudluğunu sual altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yaranırdı. Olduqca mürəkkəb və çətin bir zamanda Nuru Paşa Killigilin Qafqaz İslam Ordusu ilə Bakını, Qarabağı, Şirvanı, Lənkəranı, Qubanı və s. azad etməsi, əslində, bütövlükdə Azərbaycanı xilas etmək idi. Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm də əsl qardaşlıq və fədakarlıq nümunəsiydi. Çünki bir tərəfdən ingilis işğalçı qüvvələri, bir tərəfdən erməni-daşnak quldur birləşmələri, digər tərəfdən isə rus işğalçı gücləri Azərbaycanı işğal altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlarından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq niyyəti güdürdülər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktorun, siyasi şərhçi Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Bakı və Abşeronu nəyin bahasına olursa-olsun Xalq Cümhuriyyətinə vermək istəmir, onu Rusiya Federasiyasının muxtar hüquqlu subyektinə çevirməyə çalışırdılar: “Bir tərəfdən də erməni-daşnak terrorçuları dinc müsəlmanlara qarşı soyqırımı törədir, Şimali və Cənubi Azərbaycanda günahsız insanları qətl edirdilər. 1918-ci il mart qırğınları zamanı minlərlə günahsız türk-müsəlman yalnız etnik və dini mənsubiyyətinə görə qəddərcasına öldürülmüşdü. Məhz belə bir vaxta qardaş Türkiyənin (Osmanlı imperiyasının) özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Azərbaycanı xilas etməsi tarixdə misli görünməmiş bir qardaşlıq nümunəsi idi. Əgər həmin dövrdə Bakı azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevirilməsəydi, nə 1919-cu il Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınacaqdı, nə sonrakı mərhələdə Sovet İttifaqı yaradılan zaman Azərbaycan müstəqil respublika kimi ittifaqa daxil ediləcəkdə. Şübhəsiz ki, belə olacağı təqdirdə, 1991-ci ildə SSRİ süquta uğrayarkən Azərbaycan sovet imperiyasının tərkibindən müstəqil respublika kimi deyil, federasiya subyekti kimi çıxacaqdı ki, bu da müstəqil dövlətimizin olmayacağı anlamını ifadə edəcəkdə. Ona görə də qədərbilən Azərbaycan xalqı öz xilaskarı olan türk qardaşlarını həm sovet repressiyaları dövründə, həm də ondan sonra əsla unutmadı. Qəhrəman türk əsgərinin məzarını yaddaşında, ürayində qorudu və ilk firsətdə ona abidə ucaltdı”.

Deputat bildirib ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdə də yenə də onu ilk tanıyan qardaş Türkiyə Cümhuriyyəti oldu: “Qədərbilən xalqımız bu gün də həmin tarixi hadisəni unutmur, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” məfkurəsinə sarılaraq bu qardaşlığı davam etdirir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə həyata keçirilən təntənəli paradda Azərbaycan Prezidenti İlham Əliyevin “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədərbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadaçaqdır” fikrini səsləndirməsi bu mühüm tarixi hadisəyə Prezident İlham Əliyevin verdiyi yüksək qiymətdir. Yüz il sonra yenə də olduqca mürəkkəb hadisələrin cərəyan etdiyi çətin bir tarixi mərhələdən keçməkdəyik. Yenə də bu çətin zamanlarda Azərbaycanın yanında qardaş Türkiyə, Türkiyənin yanında da Azərbaycan var”.

H.Babaoğlu vurğulayıb ki, “Azərbaycan həyata keçirdiyi bütün regional və global layihələrdə Türkiyənin maraqlarını nəzərə almaqla onun mühüm nəqliyyat-kommunikasiya qovşağına çevirilməsində əlindən gələni edib: “Qarşılıqlı sərmayə qoyuluşu və strateji müttəfiqlik əlaqələri iki qardaş xalqın bundan sonrakı mərhələdə də inkişav perspektivlərini təmin edib. 13 avqust 2020-cil il tarixində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri zamanı qardaş ölkənin müdafiə naziri Hulusi Akarı qəbul edən zaman Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, “əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Biliyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün nümunədir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”. Səsləndirilən bu fikirlər və onun ifadə etdiyi realıq bu gün də Azərbaycan ilə Türkiyənin birlik və qardaşlıq üçün qan tökən və öz canından keçən qəhrəman şəhidlərimizin ruhuna layiq şəkildə münasibətləri davam etdirmək əminin göstəricisidir və bu, sonsuza qədər belə davam edəcək”.

Aysel Məmmədova

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçirilib

Sentyabrın 15-də saat 15.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar baş tutub. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunublar.

Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər. Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi ab-hava qatıblar.



Bəhruz Quliyev: “Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və qürurlu tariximizə yazılan həqiqətdir”

Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi, ilk növbədə, tarixi faktlara söykənir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Bakının erməni daşnaklarından və onların xarici havadarlarının işğalından xilas olunmasına münasibət bildirərkən deyib.

“Tarixi həqiqətdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqi Azərbaycanın demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrə müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdi”, - deyən Bəhruz Quliyev bildirib ki, həmin dövrlərdə Osmanlı hökuməti özünün ağır duruma baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi, onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirə və digər bölgələrdə gedən ağır döyüşlərdə əsər-mənşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bu qürur, qəhrəmanlıq salnaməsi “bir millət, iki dövlət” prinsipinin yaranmasına təkan verdi. Siyasi ekspert deyib: “Baxın, 100 il sonra - 2018-ci il sentyabrın 15-də Bakının Azadlıq meydanında təşkil olunan möhtəşəm paradda Azərbaycan və Türkiyənin Silahlı Qüvvələri hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirakları və çıxışları bu mühüm tarixə verilən böyük dəyər, Azərbaycan-Türkiyə birliyinin daha bir təsdiqi idi. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. O cümlədən paraddakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu şərafətli tarixin 100-cü ildönümündə də biz birlikdəyik. Bəli, bu birlik artıq sarsılmaz və qürurlu tariximizə yazılan həqiqətdir”.

“Qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə inkişafı özünü bu ilin iyulunda Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın tərribat cəhdi zamanı tam mənada göstərdi, qardaş dövlət bu dəfə də Azərbaycanın yanında olduğunu bəyan etdi”, - deyən Bəhruz Quliyev əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Ankara daim ölkəmizin yanında olduğunu bəyan edib. Lakin daha bir fakt budur ki, Türkiyə bu məsələdə ən ali mövqelərdən bəyanatlar səsləndirdi və həmin bəyanatlar bizi istəməyən qüvvələrə bir mesaj oldu. Əbəs deyil ki, bu gün Ermənistan rəhbərliyi ciddi sarsıntı keçirir və Azərbaycan-Türkiyə qardaşlığından təlaşlanır, qorxur, çəkinir. Çünki düşmən yaxşı bilir ki, iqtisadi, siyasi, hərbi sahələrdə analoqu olmayan strateji əməkdaşlıq və müttəfiqlik edən Türkiyə ilə Azərbaycanın birliyi dünyada söz sahibinə çevrilmiş gücdür”.

“Azərbaycan ilə Türkiyə arasında xüsusilə hərbi sahənin bir çox istiqamətlərindəki əməkdaşlığı keçirilən təlimlərdə də öz əksini tapır”, - deyən xatırladan “SƏS” qəzetinin baş redaktoru bildirib ki, bu realıq özünü hərbi təhsil sahəsində də özünü sübuta yetirib. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı yüzlərdədir. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi

formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan Ordusu üçün zabıt kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynayır.

O cümlədən Türkiyənin zabıt heyətləri təlimlər zamanı Azərbaycan hərbiçiləri ilə birgə fikir mübadilələri aparır, hərbi sahənin mühüm məqamlarını bölüşürlər. Qeyd edim ki, bu cür hərbi əməkdaşlıq hətta fəaliyyət göstərən hərbi birlik və qurumlarda belə mövcud deyil. Belə ki, Azərbaycanın Türkiyənin terrorla mübarizəsini dəstəkləməsi hər iki ölkənin ortaq və strateji maraqlarından irəli gəlir. Bu gün PKK, FETÖ və bu kimi digər təşkilatların qardaş ölkəyə törətmək istədiyi təhlükələrin qarşısının alınmasında Azərbaycan daim öz dəstəyini nümayiş etdirib. Bu, həqiqətdir. O da həqiqətdir ki, Türkiyə və Azərbaycanın düşmənlərinin öz çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli ərazi kimi Ermənistanı seçməsi, burada toplaşması heç də təsadüfi deyil. Bu baxımdan, Azərbaycanın terrora qarşı mübarizəsi və tutduğu yol daim birmənalı olduğu kimi, Türkiyə ilə birgədir. Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyi nümayiş etdirməyə çağırması, tələblər irəli sürməsi, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün realılıqlarındandır.

“Daha bir uğurlu tandem budur ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun xarici siyasətinə də müsbət təsir göstərir və bu, özünü Azərbaycan-Türkiyə münasibətlərində də sübut edib”, - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu əlaqələr daha da inkişaf edir. İqtisadi əlaqələr genişlənib, enerji layihələri reallaşdırılır. TANAP layihəsi ilə bağlı razılaşma məhz Türkiyə Prezidenti Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu. Böyük nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü. Birmənalı şəkildə demək olar ki, bu gün Qara dəniz-Xəzər dənizi bölgəsində Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Bu, həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.

Biz bu gün fəxrlə deyə bilərik ki, Xəzər hövzəsinin, Azərbaycanın zəngin neft və qaz məhsullarının dünya bazarlarına iki dost ölkə - Gürcüstan və Türkiyə ərazisindən nəql olunması ideyasının əsasında da Azərbaycan dövləti dayanır. Transmilli nəqliyyat-kommunikasiya layihələri Türkiyə və Gürcüstanın enerji, transmilli nəqliyyat və dəhliz tələbatlarının ödənilməsi problemlərini həll etməklə yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat qovşağı kimi hər üç ölkənin dünyadakı geosiyasi və geoiktisadi nüfuzunu artırır, Avrasiyanın hərbi, geostrateji və təhlükəsizlik mühitindəki daimi təmsilçiliklərini təmin edib və rollarını artırır.

Göründüyü kimi, qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri layihələrdən isə təkcə ölkələrimiz deyil, bütün bölgə, eləcə də daha geniş coğrafiya faydalanmaqdadır. Bu isə daha bir həqiqəti ehtiva edir: iki qardaş ölkə - Azərbaycan və Türkiyə nəinki regionun təhlükəsizliyinə və iqtisadi sabitliyinə, həm də Avropanın və dünyanın sabit inkişafına böyük töhfə vermək gücündə olan ölkələrdirlər”.

Su problemi: əsl səbəbləri və çıxış yolları hansılardır?

Bəllidir ki, bu yay mövsümündə Azərbaycan da su problemi yaranıb. Ölkənin şah damarı Kür çayının mənsəbinə yaxın hissələrində su kəskin azalıb. Kürün deltasında çay suyu minimuma düşdü-yündən Xəzər dənizinin suyu geri-çaya axması tarixdə ilk hal idi. Mingəçevir su anbarında suyun səviyyəsi xeyli azalıb.

Nəticədə təkə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Bu səbəbdən də, bu mövsümdə xeyli məhsul su çatışmazlığından səhərlərdə yandı, dövlətə, əhaliyə xeyli zərər dəydi. Problemlə bağlı aidiyyət orqanların açıqlamaları həqiqətə uyğun deyil.

Suyu kim israf edir- əhali, yoxsa biznes obyektləri?

Azərsu rəsmiləri hər dəfə günahı öz üzərlərindən əhalinin üstünə atmağa çalışsa da, problem su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşillıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki, heç kim artıq su pulu ödəməyi xoşlamır.

Bəzi məlumatlara görə, Azərsu xeyli həcmdə suyu yaşillıq təsərrüfatlarına, necə deyirlər, "aformut" eləyir, oradan da həmin su biznes obyektlərinə yönəldilir və beləliklə həmin limitsiz su israfına yol verilir, həm də uzaq ərazilərdən min bir əziyyət cəxərcə gətirilən xeyli həcmdə içməli suya görə vəsait dövlət büdcəsindən yayındırılır.

Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Ədalət naminə qeyd etməliyik ki, bu səbəblər sırasında global quraqlığın da müəyyən payı vardır.

Kürdə suyun kəskin azalmasının səbəblərindən biri də, Kürə axan kiçik çayların yaratdığı ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır.

Bu kimi məsələlər Ekologiya Nazirliyi, Azərsu, Su və Melorasiya kimi aidiyyəti orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün heç bir tədbir görməyiblər.

Cavabdeh orqanların məsul şəxsləri cəzalanmalıdır

Uzun illərdir, qəzetimizdə bu problemləri qaldırır, yaxında problem yaranacağını deyir, qabaqlayıcı tədbirlər görülməsinə çağırırdıq, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qar-



şısını almaq olmazdı?

Müşavirlərində birində dövlət başçısı bu sahədəki problemlərə də toxundu və qeyd etdi ki, su sektoruna kifayət qədər vəsait ayrılıb, lakin bəzi orqanların və məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində effektiv tədbirlər görülməyib.

Su sektoruna ayrılan vəsaitlər digər sahələrin əksəriyyətindən çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər- bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artesian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirələşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeyə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar.

Su problemi global fəlakət proqnozlarında

Bəli, problem globaldır. Baş verənlər, əsasən, antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Bu, yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qıtlığı yaşayan ölkələrə içməli suyun satılması haqda müqavilələr bağlayıb və dərnlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

İsrail dəniz suyunu şirələşdir-məklə ölkənin su tələbatının böyük hissini ödəyir. Türkiyə ərazisindən xaricə çıxan çayların (Dəclə, Fərat, Kür və s) üstündə böyük su anbarları vardır, bu çayların suyunun daha çox hissəsini öz istifadəsinə ayırır və anbarlarda böyük ehtiyat saxlayır.

Azərbaycan əhaliyə nisbətə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir və bu su ehtiyatının da

70 faizi ölkədən kənarda formalaşır. Əgər dünyada su böhranı başlasa biz çox ağır vəziyyətə düşəcəyik. Qonşu ölkələr sadəcə olaraq suyun bəri keçməsinin qarşısını alacaq və o suyu özlərinə sərf edəcəklər. O zaman hansı problemin yaranacağını təsəvvür etmək çətin deyil.

Bəs vəziyyətdən çıxış yolu nədədir?

Fikrimizcə, çıxış yolları var və hələ də gec deyil. Ekspertlərin fikrincə, aşağıda qeyd olunan effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar.

1. Xüsusi şirkətlərə, müəssisələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər aqiləlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirələşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdıraraq emal etdikləri su yaşillıqların suvarılmasında, dəhşətli su israf edən broyler fabriklərində, digər müəssisələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artesian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

Prezidentin sərəncamı və ziyyəti dəyişdirəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda müxtəlif işlərin görülməsi nəzərdə tutulub. Planda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan suların və Xəzər dənizinin suyunun istifadə, subartesian və artesian quyularının qazılması, həmçinin 10 yeni su anbarının tikilməsi nəzərdə tutulur.

Əlbəttə, bu işlər həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balans pozulmamış şərtlə.

Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec de olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.

Elçin Bayramlı

Rusiyalı virusoloq: "koronavirusun növbəti dalgalarından yalnız peyvənd sayəsində qurtulmaq olar"

Rusiyada koronavirusun ikinci və sonrakı dalgalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.

"Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəs-süf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq", - deyir o, Birinci kanalda yayımlanan "Dok-tok" proqramının efirində bildirib. Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni "Sputnik V" vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.



Kim erməni dilini bilmək istəyir?



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi növbəti-ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir. Mərkəzdən SİA-ya verilən məlumata görə, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məş-

ğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün son tarix sentyabrın 25-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur. Dərslər sentyabrın 30-da başlayacaq. Kursun 6 ay müddətində davam etməsi nəzərdə tutulub. Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərində test imtahanı və kursun son dərində biliklərin qiymətləndirilməsinə dair yekun imtahan təşkil olunacaq. Üzrsüz səbəbdən dərse 2 dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq.

Alimlərdən koronavirusla bağlı böyük uğur!

ABŞ-ın Pittsburg Universitetinin alimləri koronavirusu tamamilə zərərsizləşdirməyə qadir olan zülali aşkarlayıblar. SİA-nın məlumatına görə, müvafiq tədqiqatın nəticəsi "Cell" jurnalında dərc edilib. Qeyd edilir ki, söhbət COVID-19-a qarşı "Ab8" preparatının yaradılması üçün istifadə edilən anti-təldən 10 dəfə kiçik olan zülali birləşmədən gedir. Alimlər kiçik zülalin toxumalara yayılma qabiliyyətinin daha yüksək olduğunu və bunun virusun zərərsizləşdirilməsi üçün daha yaxşı olduğunu söyləyiblər. Həmçinin bildirilir ki, onun molekulları insan hüceyrələrinə bağlanmır, bu da əlavə mənfi təsirləri minimallaşdırmağa imkan verir.



Aysel Məmmədova

Arsen Babayan: "Təhsil olmadan baş nazir olmaq olar, amma dövləti idarə etmək mümkün deyil"



"Çox nadir hallarda Nikol Paşinyanın söylədiyi fikirlərlə razılaşıram.

Bu nadir hallardan biri də odur ki, təhsil almadan Mercedes-Benz G-Class ala bilərsiniz, amma təhsil almadan bu Mercedes-Benz G-Class yaratmaq mümkün deyil." SİA Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Rodina" partiyasının İdarə Heyətinin üzvü Arsen Babayan öz Facebook səhifəsində yazıb. "Üstəlik, təhsil olmadan baş nazir ola bilərsiniz, ancaq təhsil olmadan dövlətə rəhbərlik etmək mümkün deyil. Bu iki tezis tarix tərəfindən sübut edildi", deyir Arsen Babayan öz səhifəsində yazıb.

“Görülən işlər, çəkilən zəhmətlər hədəfə getməyəcək”

“Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrində ola-caqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir.



Jalə ƏLİYEVA,
Millət vəkili

Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər...”. Bu sözlər, bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Bu fikirləri bir neçə saat öncə dövlət başçımız yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə Azərbaycan xalqına müraciətində dilə gətirib, səsləndirib. Tarixi sözlər, ibrətamiz kəlmələr, həm də gələcəyə, gələcəyimizə, inkişafa, inkişafımıza, tərəqqiyə, tərəqqimizə hədəflənmiş, hesablanmış fikirlər, çağırışlardır. “Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu beladan qoruya və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür...” - kitabı ilə müraciətinə başlayan ölkə Prezidenti sonra ötən 6-7 aylıq çətin, məsuliyyətli bir dövrdə, sınaq dövrü adlandırılacaq bu müddətdə görülmüş işlərə, atılan addımlara toxunur və bundan sonra görülməli işlər haqqında danışaraq qeyd edir ki, bu il ümumilikdə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Günüə hazır vəziyyətə gətirilib. Həmçinin, bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Eyni zamanda, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür, ümumilikdə Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunur, olunmaqdadır. Bununla yanaşı, bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcək. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bütövlükdə son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, ölkə Prezidentinin də dediği kimi, bizim məktəb fondumuzun böyük eksrriyyəti təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb, yenidən inşa edilib və sairə. Bunlar əlbəttə ki, böyük, tarixi işlər, addımlardır. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin heç birinin belə qısa bir müddətdə nail ola bilmədiyi, bilməyəcəyi bir göstəricidir... İlham Əliyev siyasətinin, onun ən yaxın və ən sadıq silahdaşı-Birinci xanım Mehriban Əliyevanın ölkə Prezidenti ilə gələcə-gündüz Azərbaycanın naminə birgə fədakarlığının bəhrəsidir! Lüğətimizdəki ən gözəl və ürəkdən gələn bütün sözləri HAQQ edəcək fəaliyyətlər, zəhmətlərdir bunlar... Cənab Prezident müraciətində daha sonra deyir: “...Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, tərbiyə xarakterli məlumatlarla üzleşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya

doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniçetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumaalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumaalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəkdir”. Qeyd etdiyimiz kimi, hər bir kəsin, qəlb Azərbaycan eşqi ilə döyünən, vuran hər bir azərbaycanlının, vətən daşı olmağa çalışın milyonların ürəyindən olan sözlər, çağırışlardır... Ölkə Prezidentinin bütün çıxışlarında, xüsusilə, təhsil sferası ilə bağlı tədbirlərdəki nitqlərində qırmızı xətlərlə keçən fikirlər, müdrik kəlamlardır. Bir müddət öncə, ötən il-BDU-nun 100 illiyində dilə gətirilmiş möhtəşəm tarixi fikirlərin, çağırışların daha da gücləndirilmiş, zənginləşdirilmiş əksi, inikasıdır. Bəli, gözəl, bütün standartlara cavab verən modern məktəb, təhsil binaları, ocaqları ola bilər, lazımlıdır, olduqca vacibdir, ancaq onlardan vacib olanı məzmun, mahiyyət, yetişdirilən, böyüdülmüş nəsil, gələcək, sabahdır... Burada forma ilə məzmun, zahir görünüşlə daxili aləm-mahiyyət uzlaşmalı, bir-birini tamamlamalıdır, biri digərindən geri qalmamalıdır. Çünki bizi inkişafa, tərəqqiyə, parlaq sabahlara və işıqlı gələcəyə aparmağa, görülmüş misilsiz tarixi işləri qorumağa və yaşatmağa ancaq və ancaq savadlı, bilikli, geniş, müsair dünyagörüşlü, ən əsası kökünə, dəyərlərinə, əxlaqi keyfiyyətlərinə, mənəviyyatına bağlı gələcək nəsil, böyüməkdə, yetişməkdə olan gənclik qadır və nail bilər. Əks halda... Bunun əksini düşünmək belə istəməzdik, istəməzdik və inşallah, əksi də olmayacaq. Görülən işlər, çəkilən zəhmətlər hədəfə getməyəcək, estafetə daha etibarlı əllərə veriləcək və sükan daha etibarlı əllərdə olacaq. Bu gün Azərbaycanda yeni tədris ilinin ilk günüdür, artıq neçə illərdir təqvimdə 1 sentyabrın yerini 15 sentyabr tutub və bu gedişlə yerini də heç nəyə və kimsəyə verəsi deyil... Burada həm də tarixi, mənəvi, rəmzi bir mənə, bağlılıq var. Çünki bu gün həm də iki tarixi, cəhəşümül hadisənin yaşandığı gündür...102 il nəcə Bakımızın işğaldan azad edildiyi, işğaldan qurtuluşu, həm də böyük ədiblərimizin, mütəfəkkirlərimiz, fikir, qələm nəhənglərimizin...araya-ərsəyə gətirdikləri istiqlalçı “Azərbaycan” qəzetinin yaranış, doğuş gününü, tarixidir. Hər biri bir sevinc, hər biri bir zəfər, hər biri bir ümid, inam, bir qələbə...Bu tarixi günlərin hər biri-bütövlükdə, birlikdə mübarək olsun! Bayramların, uğurların mübarək Azərbaycanım!

Ukraynalı deputat: “Ermənistan özünün belə hərəkətləri ilə danışıqlara qəsdən ziyan vurur”

Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və bu onu göstərir ki, Ermənistan özünün belə hərəkətləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair danışıqlara qəsdən ziyan vurur. Beləliklə, Ermənistan yaranmış vəziyyətin dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərir.

Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları Dağlıq Qarabağ ərazisinin qeyri-qanuni şəkildə məskunlaşdırılmasını Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə istinadla izah edə bilərlər. Həmin maddədə deyilir ki, hər bir insan hər bir dövlətin hüddurları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Lakin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin normalarını genişləndirən və izah edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt adlı sənəd də mövcuddur. Məsələn, həmin Paktın 12-ci maddəsində göstərilir ki, hansısa dövlətin ərazisində qanuni olan hər bir kəs bu ərazinin hüddurları daxilində sərbəst hərəkət etmək və yayış yerini sərbəst seçmək hüququna malikdir. Bu maddənin mətnindəki “qanuni” kəlməsi açar sözdür. Yəni, Azərbaycan ərazisinə köçürülənlər Azərbaycanda qüvvədə olan bütün qanuni qaydalara riayət etməyə borcludurlar, çünki Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisidir.

Ukrayna Ali Radasının deputatı daha sonra deyib: “Bu köçkünlər anlamalıdırlar ki, Dağlıq Qarabağın ərazisi Azərbaycan hökumətinin idarəsi altına qaytarılanda köçkünlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq özlərinin həmin ərazidə olmalarını lazımi şəkildə qanuniləşdirməyə borclu olacaqlar, əks halda onlar deportasiya edilə bilər.

Mən beynəlxalq təşkilatları Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyətin, o cümlədən bu regionun qeyri-qanuni şəkildə məskunlaşdırılmasının qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırıram. Münəqişə tərəfləri bu münəqişənin tezliklə başa çatması və bütün fikir ayrılıqlarının nizamlanması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməlidirlər. Ukrayna Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünü, toxunulmazlığını və suverenliyinin tərəfdarı olaraq qalır”.



Birgə bəyanat: “Ermənistanın törətdiyi ekoloji terror...”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə bəyanat yayıblar. SİAbəyanatı təqdim edir: Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyatlarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir. Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır. Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənəbəyinə çevrilib.

Ermənistanın BMT-nin “Sərhəddən ke-

çən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünəşür edir. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 sayılı qətnamə icra edilməyib. Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərlı kəndindəki su anbarına tökülən İncəsü çayının qarşısının alınması yerli əhali-ni sudan məhrum edib.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət, eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq tərbiyəçi fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqlarını kobud şəkildə pozmaq-la yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir. Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərbəş şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün tərbiyəsalınmaz tədbirlər görməyə çağırıraq.

Azərbaycanda 114 nəfər koronavirusa yoluxdu, 138 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 114 yoluxma faktı qeydə alınıb. 138 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrdə ölkəmizdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1953 nəfərdir.



Ermanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlamaq ölkədə vəziyyəti gündən-günə çətinləşdirir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyəti Livandan qaçqın düşən ermənilərin mal-mülkünü və puluna möhtac qalıb. Rəsmi Yerevan özünü himayədar və humanist göstərmək üçün Ermənistan sərəmərə qoyacaq Livandan olan ermənilərin vergidən azad edilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Bunun yerli iş adamlarının narazılığına səbəb olacağı istisna edilmir. Çünki belə bir qanunun qəbul olunması iş oğru, diktator və işğalçı olduğunu təsdiqləyir.

Bir çox erməni ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Onlar həmçinin hesab edirlər ki, mövcud durumda Azərbaycanın hərbi güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməsi problem olmayacaq: "Əgər ermənilər torpaqları geri vermək istəməsələr, Azərbaycan hərbi yolla bunu edəcək".

Artur Danielyan:
"Torpaqları geri verməsək, Azərbaycan bunu hərbi yolla edəcək, Paşinyan pat vəziyyətindədir"

Erməni politoloq Artur Danielyan bildirib ki, Paşinyanın öz ölkəsini bataqlıqdan çıxarmaq üçün nə konkret proqramı, nə də "Yol xəritəsi" var. Nə etməlisən: "Torpaqları geri verməsək, Azərbaycan bunu hərbi yolla edəcək, Paşinyan pat vəziyyətindədir. Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı dalana salmaq yönündə ikinci cəhddir. Paşinyan üçün artıq pat vəziyyəti yaranıb: indi o, həm Qarabağ məsələsində, həm də mədən məsələsində güzəştə getməli olacaq. Əgər o, Amulsar mədəninin istismarına icazə verməyə çalışsa, o halda onun üçün fiziki təhlükəsizlik problemləri yaranacaq, çünki öz mübarizə metodlarına heç bir məhdudiyyət qoymayan "Sasna Tsrer" terror aktlarını davam etdirəcək. Artıq Ermənistanda xalq küçə yürüşlərinə çıxaraq onun istefasını tələb edir. Beləliklə, fakt budur ki, artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb. Avanturist Ermənistanın baş nazir yenə də yalan vədlərindən əl çəkmir. Belə ki...


Paşinyanın xalqa 2050-ci il vədləri və ya 31 il də gözləyin...

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə tüğyan edən işsizlik, sosial problemlər, iqtisadi böhran fonunda əhalini şirnikləndirməyə cəhd edir. Fakt budur ki, Ermənistanın hökumət başçısı ölkəyə investisiya cəlb edə bilmir, bu isə demoqrafik böhranı daha da dərinləşdirir. Ölkədə işsizlik səviyyəsinin yüksəldiyi bir zamanda xalq gözünü xarici investorlara dikib, amma dünya şirkətləri Ermənistanı investisiya qoyuluşu üçün etibarlı ölkə hesab etmir. Bu yaxınlarda N.Paşinyan ölkənin xaricdəki səfirləri ilə keçirdiyi görüşdə də erməni diplomatlara qəzəblənib. O deyib ki, Ermənistanın xaricdəki səfirləri ölkəyə investorlar cəlb edə bilmirlər.

Digər sahələr kimi investisiya mühitinin də uçurumda olduğu bir zamanda N.Paşinyan ötən ay "Ermənistan 2050 - İnkişaf Strategiyası" adlı konsepsiya açıqladı. Burada qeyd edilən məsələlərdən biri də əhalinin artımının təmin edilməsidir. Belə ki, N.Paşinyan 2050-ci ildə əhalinin sayının beş milyon nəfər olacağını deyib. Bu vəd isə eks-

pertlər və müxalifət funksionerləri tərəfindən qeyri-ciddi qiymətləndirilir.

N.Paşinyan demoqrafik vəziyyətlə bağlı nə qədər optimist fikirlər irəli sürsə də, BMT öz proqnozları ilə bunu alt-üst edir. Belə ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı təxminən 2 milyon 397 min nəfər olacaq. Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, Ermənistanda əhali sayı ən nikbin halda üç milyona yaxınlaşa bilər. BMT proqnozlaşdırır ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proq-



"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların



İşğalçılığı təsdiqlənən Ermənistan...

Məsuliyyətsiz, avantürist Paşinyanın işğalçılıq siyasəti məşəqqətlərə düşər edəcək

bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi tor-

noza görə isə

13.9-a qədər qalxacaq.

Proqnozlara görə, 2020-2050-ci illərdə 0-14 və 15-64 yaş qruplarının sayında ciddi azalma baş verməsi fonunda, 64 və yuxarı yaş qruplarında artım yaşanacaq. Bu da əhalinin getdikcə qocalmasına və əmək qabiliyyətli kütlənin xeyli azalmasına yol açacaq. Bütün bunlar isə ölkədə orduya aparılan insan resurslarını olmamasında ən böyük problem yaratmaqdadır.

Levon Şirinyan:
"Ermənistanı bütün sahələrdə çox ağır günlər gözləyir"

Ekspert Levon Şirinyan açıqlamasında bildirib ki, Ermənistanı çox ağır günlər gözləyir: "Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir, ya da yerlərini gənc kadrlara verməlidir". N.Paşinyanın demoqrafiya strategiyası ilə bağlı çıxışını demoqraf Artak Markosyan konkret faktlarla ifşa edib. Ekspertin hesablamalarına görə, 2020-ci ilin ilk altı ayında

öl-kə əhalisi 3,7 min nəfər azalıb: "Son vaxtlar ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportuna üstünlük verir".

Beləliklə, bütün bunlar Paşinyan və Paşinyandan əvvəlki sələflərinin yürütdükləri işğalçılıq siyasətinin nəticələridir. Yeni işğalçılıq siyasəti, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqe Ermənistanı regional və beynəlxalq layihələrdən kənarda saxlayır. Bu isə Ermənistan iqtisadiyyatını daha da bərbad hala salır, nəticədə isə əhali arasında işsizlik və sosial böhran dərinləşir.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qonşularını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

pağı ondan ayrılırsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".

Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməyə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Bir məqamı döndə-döndə vurğulamaq lazımdır ki, tarixi Aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan ordusunun qüdrətinə yaxından bələddir. Və ona da yaxşı bələddir ki, Ermənistanın xilas Azərbaycanın əlindədir.

Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərler Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düşər olacaq.

A.SƏMƏDOVA

“Azərbaycan və Türkiyənin media sahəsində birgə əməkdaşlığı xüsusi önəm daşıyır”

Səmimi dostluq-qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və etimad, çoxşaxəli yüksək səviyyəli əməkdaşlıq prinsipləri əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etməkdədir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün də hər iki dövlət başçısı - Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqi davamı kimi yeni və daha yüksək səviyyəyə qədəm qoymuşdur. İkitərəfli, qarşılıqlı maraq doğuran əməkdaşlıq, irimiqyaslı birgə layihələrin icrası təkcə iki ölkənin deyil, ümum regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına və inkişafına xidmət edir.

Ölkə başçısı İlham Əliyevin bəyan etdiyi kimi, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Eyni soykökə, dilə, dinə, çoxəsrlik böyük tarixə, ortaq milli adət-ənənələrə və dərin mədəniyyətə malik Azərbaycan və Türkiyə arasındakı münasibətlər bütün dünya ölkələrinə nümunədir. Bu gün hər iki dövlət istər regional, istərsə də beynəlxalq məsələlərdə birgə əməkdaşlıq edir, həmrəylik nümayiş etdirir. Belə ki, beynəlxalq arenada hər iki ölkənin diaspor təşkilatları arasında aparılan sıx əməkdaşlıq, həyata keçirilən birgə hərbi təlimlər, böyük iqtisadi layihələr və digər qardaşlıq prinsiplərinə söykənən məsələlərdə olduğu kimi informasiya sahəsində də birgə əməkdaşlığın aparılması olduqca zəruridir. Bu məqsədlə sentyabr ayının yeddində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri arasında keçirilmiş görüş yüksək əhəmiyyət kəsb edir. Görüşdə Türkiyə-Azərbaycan Birgə Media Platformasının yaradılması, xəbər, mütəxəssis və fikir mübadiləsi



nin həyata keçirilməsi, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanınmasının genişləndirilməsi ilə bağlı razılaşma əldə olunması hər iki qardaş ölkənin strateji maraqları baxımından uzunmüddətli perspektivlərə söykənən olduqca önəmli və dövlət əhəmiyyətli bir hadisədir. Prezidentin köməkçisi Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının da yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcəkdir”.

Türkiyə-Azərbaycan Media Platformasının yaradılması tarixi zərurətdən irəli gəlir. Belə ki, hər iki qardaş ölkənin ümumi məqsəd və hədəflərinin eyni olduğu kimi aparılan informasiya mübarizəsinin istiqaməti də eyni olmalıdır. Məhz görülən işlər və aparılan danışıqların da əsas məqsədi hər iki ölkəyə yönəlmiş qarşılaşmalar qarşı mübarizədə vahid strategianın yaradılmasıdır. Yalnız bu birlik sayəsində rabitə və informasiya sahəsində imkan və təcrübələr

rin birləşdirilməsi, ortaq layihələrin icrası nəticəsində daha yüksək uğurlar əldə etmək mümkündür. Bu mənada hər iki qardaş ölkənin mövcud güc və imkanlarını birləşdirib vahid mövqedən çıxış edərək ümumi düşməne qarşı birgə mübarizə aparması üçün dünya ictimaiyyətinə dəqiq, qərəzsiz, obyektiv və əhatəli informasiyanın çatdırılması olduqca zəruridir. Ölkələrimizə qarşı aparılan nüfuzdan salma, mənfi təbliğat, dezinformasiya kimi çirkin fəaliyyət cəhdlərinin olduğu bir dövrdə bu layihənin reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Məhz Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində birgə ortaq fəaliyyət sayəsində haqlı mövqeyimizi əks etdirən doğru məlumatların sürətli şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda ölkələrimizə qarşı aparılan şər, böhtan xarakterli yalan xəbər və dezinformasiyanın qətiyyətli şəkildə qarşısının alınmasına nail olunacaqdır. Belə ki, pərakəndə şəkildə deyil, hər iki ölkə mediasının mövcud imkan və təcrübələrinin koordinasiya olunmuş şəkildə birgə fəaliyyəti müasir dünyada aparılan informasiya müharibəsində effektiv mübarizə üsulu kimi uğurlar əldə edəcəyimizə heç bir şübhə yaratmır. Xüsusilə, informasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün formada çatdırılması, Xocalı soyqırımı və digər erməni vəhşilikləri haqqında bütün faktların dünya mediasında işıqlandırılması istiqamətində birgə informasiya və təşviqat işlərinin aparılması ən mühüm addımlardan biri olacaqdır. Gələcəkdə isə digər dost və qardaş ölkələrin bu platformaya qoşulması ilə Vahid Türk Media Platformasının da təşkil edilməsi mümkün ola bilər. Bu isə ortaq məqsədlərimizin daha sürətli və effektiv şəkildə həyata keçirilməsi baxımından olduqca önəmlidir.

Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi
katibi, Azərbaycan Respublikası
Milli Məclisi deputat köməkçisi

“Niyyə radikallar özlərini bu prosesdən kənarda tuturlar?”

“Doğru deyirlər ki, insan nəyisə davamlı olaraq təkrarlayırsa, bu, artıq onda vərdişə çevrilir. Ölkəmizdəki radikal müxalifət ağa qara deməyə, hər şeyi qaralamağa o qədər adət edib ki, onlar üçün həyatda qara-dan başqa rəng yoxdur”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərlisi deyib.



Onun sözlərinə görə, demokratik-hüquqi dövlətdə müxalif qüvvələrin olması nəinki normaldır, hətta zəruridir: “Belə cəmiyyətlərdə müxalifət toplumun bu və ya digər kəsiminin ideyalarının, düşüncələrinin ifadəçisidir. Hakimiyyətdə olan siyasi qüvvələr də öz növbəsində, cəmiyyətdəki bütün qrupların, siyasi həyatın hər bir iştirakçısının səsinə qulaq asmalı, onların təkliflərini nəzərə almalıdır.

Hər şeyi qaralayanlarla nə danışasan? Əslində, onlar cəmiyyətdən ayrı düşmüş adamlardır. Heç bir kəsimin, heç bir zümərənin istəklərinin daşıyıcısı ola bilməzlər. Olsa-olsa ətraflarındakı beş-on adamın, xaricdəki antiəzərbaycan qüvvələrinin maraqlarına xidmət edirlər. Belə deyilsə, indiki pandemiya şəraitində, insanların problemlərlə, acılarla üzləşdiyi bir vaxtda, niyyə onlara dəstək olurlar? Heç olmasa, çevrələrdəki qüvvələrə karantin qaydalarına, sanitariya epidemioloji normalara əməl etməyi tövsiyə edə bilərlər. Əksinə, onlar insanlarda ruh düşkünlüyü, çaşqınlıq, xaos yaratmaq üçün dəridən -qabıqdan çıxırlar.

Radikallar Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi hərbi təxribatlar zamanı da xalqımızın yanında yer almadılar. Ə.Kərimlinin, C.Həsənlinin, G.Hacıbəylinin ekranlarından düşmədikləri Osmanqızı və digər internet televiziyaçıları açıq -aşkar ermənipərəst mövqe nümayiş etdirdilər. Fərsətilik edən radikallar düşməne ağır dərs verən, onu böyük itkilərə məruz qoyan Azərbaycan hakimiyyətinə qarşı savaş açdılar. Normal müxalifətçilik siyasi fəaliyyətdir. Lakin radikalların fəaliyyətinin siyasətlə heç bir əlaqəsi yoxdur. Onlar siyasi mədəniyyətdən də çox uzaqdırlar. Söyüş söymək, şər-böhtan atmaq iyrəncdir. Özlərini qərbəpərəst qüvvələr kimi qələmə verən bu adamlar, ən aşağısı, Avropadakı siyasi mədəniyyətdən zərər qədər də olsa yararlanırsalar, özlərinə xeyir olar.

Ölkəmizdə hərtərəfli geniş islahatlar aparılır, yeni siyasi düzən formalaşdırılır. Niyyə radikallar özlərini bu prosesdən kənarda tuturlar? Özge vaxt dialoqdan gen-bol danışanlar, niyyə gəlib masa arxasında oturmaq istəmirlər? Hamı yaxşı başa düşür ki, radikalların bütün addınmaları və fəaliyyəti özlərinə qarşı işləyir. Cəmiyyət onları çoxdan qəbul etmir”.

Paytaxtda 44 686 şagird I sinifdə təhsil alır



Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 44 686 şagird I sinifdə təhsil alır. İdarədən SİA-ya verilən məlumata görə, ümumilikdə 44 686 birinci sinif şagirdindən 44 279 nəfəri ümumi təhsil məktəblərinin, 407 nəfəri isə lisey və gimnaziyaların şagirdləridir.

Qeyd edək ki, 2020-2021-ci dərs ili üçün I sinifə elektron şagird qəbulu martın 10-da başlayıb. Birinci sinifə elektron qeydiyyat sisteminin (<https://mektebeqebul.edu.az>) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkil sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərnəminin tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdi-

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyyə iki illik bağlanacaq?

Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev döner biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə həyata keçiriləcək yeni layihə ilə bağlı mətbuat konfransında həmin obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə baş-

lamasının nəzərdə tutulan layihə həyata keçiriləcəyini açıqlayıb. Bəs layihənin məqsədi və mahiyyəti nədir?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Report”-a bildirib ki, Dövlət Məşğulluq Agentliyi bu layihə ilə dönərxanalara sağlamlaşdırılmaq və orada əmək münasibətlərini tənzimləmək istəyir: “Bizdə dönərxanalarda sanitariya-gigiyenik vəziyyət də standartlara uyğun deyil. İndiki halda şəxsən mənim dönərxanalara etibarım yoxdur, çünki nəzarət yaxşı deyil. Layihə reallaşarsa, həm dönərxanalarda vəziyyəti düzələcək, həm də orda çalışan insanlar əmək müqaviləsi ilə işləyəcək. Belə demək mümkünsə, bir layihə ilə iki işi birdən görəcəklər. İdeyanı bəyəniyəm, ümid edirəm Dövlət Məşğulluq Agentliyi bunu yaxşı həyata keçirəcək”.

Qeyd edək ki, layihənin icra müddəti 2020-2021-ci illəri əhatə edəcək. Layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövrü yoxlamaların aparılması kimi tədbirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.

Ali məktəblərə yerləşdirmənin nəticəsi nə vaxt açıqlanacaq?

Ali məktəblərə yerləşdirmənin nəticəsi sentyabrın 23-25-i tarixləri aralığında açıqlanacağı nəzərdə tutulur. Xəzərxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, nəticələr açıqlandıqdan 1-2 gün sonra boş qalan yerlər üzrə ixtisas seçiminə başlanacaq.



“İctimai nəzarətdə QHT-lərin rolunu artırmaq dövlətin prioritetlərindəndir”



“Son vaxtlar QHT-lərlə hakimiyyət arasında sil-silə görüşlərin keçirilməsi xarici maraqlı dailərdən qidalanan sapı özümüzəndən olan baltaları ciddi narahat edir. Bu baxımdan da ayrı-ayrı QHT təmsilçiləri, hakimiyyət nümayəndələri xaricdəki “söyüş müxalifət” fəalları tərəfindən təhqir olunur, ittihamlara məruz qalırlar”. Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev “Səs” qəzetinə açıqlamasında deyib.

İcti-

mai Birliyin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT rəhbərləri ilə görüşlər keçirməsi ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıyır: “Həmin görüşlərin birində H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib”.

C.Şahverdiyev bildirib ki, bu kimi görüşlər QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacaq və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcək: “Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə keçirdiyi görüşdə mən də iştirak etdim. Bir daha əmin oldum ki, hakimiyyət QHT sektorunun fəaliyyətinə böyük önəm verir. Həmin görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT sədrlərinə geniş imkan və vaxt verdi ki, öz təklif və fikirlərini bildirsinsinlər. Toplantıda iştirak edən hər bir QHT rəhbəri öz təkliflərini vaxt azlığını nəzərə alaraq yazılı və birbaşa səsləndirdi və A.Quliyev bütün təklif və tövsiyələrə baxılacağını bildirdi. Bu Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətli, demokratik yanaşmanın bariz nümunəsidir. Onu da qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində dövlətin rolu mühümdür. Dövlətimiz bu istiqamətdə bütün imkanlardan istifadə edib. Elə bundan irəli gəlib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət

Təşki-

latlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin yaratdığı geniş imkanlar və dəstəyi ilə çərçivəsində ölkəmizdə QHT-lər demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırırblar”.

Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri onu da bildirib ki, bu gün hakimiyyət müxtəlif sahələrdə uğurlu formada islahatlar aparır, ölkədə yeni siyasi konfigurasiya formalaşır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son vaxtlar xüsusi olaraq ictimai nəzarətin artırılması və dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı genişləndirilməsi ilə bağlı tövsiyə və çağırışları var. Artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Dövlətimiz vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm addımlar atıb. Vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyətini təmin etməyə yardım etmək, dövlətlə QHT-in əməkdaşlığını genişləndirmək, ictimai nəzarətdə QHT-lərin rolunu artırmaq dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Belə görüşlər QHT-lərin fəaliyyətini artırmaqla yanaşı, qarşımızda bir məsuliyyət qoyub. Hakimiyyət-QHT dialoqu QHT sektorunun inkişafında ikinci addımdır. İlk addım Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olub. Şura QHT-lərin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım oldu. Hakimiyyətin QHT rəhbərləri ilə dialoqa girməsini isə yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar”.

C.Şahverdiyev Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib: “Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır. Bu isə xaricdəki söyüş müxalifətinin əndişələnməsinə səbəb olub. Açıqını deyim ki, QHT sektoru böyük gücə malikdir. Ölkədə 4 mindən çox QHT var. Avropadakı söyüş müxalifətini narahat edən məqamlardan biri də, bu gücün Azərbaycan hakimiyyətinə çevrilmədiyi, dövlətçilik maraqlarını hər şeydən üstün tutmasıdır. Ona görə də radikallar QHT sektorunu da gözədən salmağa cəhdlər edirlər. Səbəb onların ifşa edilməsidir. Avropada sığınacaq tapıb Azərbaycan hakimiyyətinə, xalqa və millətə “dərs” keçmək istəyənlər QHT sektoru tərəfindən həmişə faktlarla, dəlillərlə cavab alıblar. Avropadakı söyüş müxalifəti tərəfindən QHT sektorunun hədəfə alınmasının ikinci səbəbi isə millətə, dövlətə, xalqa xidmət edən sektorun Avropa donorlarının əlinə baxmamasıdır. Avropadakı söyüş müxalifətinin gözü Avropadakı erməni və ermənipərəst donor təşkilatlarının cibindədir. Onlar Avropadan asılıdırlar, onların sifarişini yerinə yetirirlər. O sifariş ki, Azərbaycanın dövlət və dövlətçiliyinə bir təhdid, təhlükədir. Bununla fəxr edib, hakimiyyətlə dialoqa gedən QHT-ləri təhdid edirlər. Bu sifarişdir, pullu sifariş. Bəli, biz də qrant alırıq, lakin dövlətimiz tərəfindən. Aldığımız qrantlar çərçivəsində bütün sahələrdə ölkədə maarifləndirici layihələr həyata keçiririk. Bizim bir amalımız var - dövlətə, xalqa, millətə xidmət etmək. Söyüş müxalifətinin amalı isə Avropadakı ayrı-ayrı şəxslərə xidmət edib, Azərbaycanda demokratikləşməyə, inkişafa kölgə salmaqdır. Amma bu istəyə heç vaxt çatı bilməyəcəklər. Ona görə ki, qarşılarında güclü Azərbaycan və onu qoruyan, seven bir cəmiyyət, xalq var. Bu cəmiyyətin içində də böyük gücə malik QHT sektoru yer alıb. Bu gün QHT sektorunun fəaliyyəti dövlətə xidmət etmək, bütün sahələrdə aparılan islahatlara dəstək olmaqla yanaşı, anti-Azərbaycan qüvvələrlə mübarizədir. Ölkəsini, xalqının, millətinin gələcəyini, təhlükəsizliyini düşünən hər bir vətənpərvərin istəyi, fəaliyyəti məhz bu yönə istiqamətlənməlidir”.

Gülyana

Əli Kərimlinin şikayəti təmin olunmadı

AXCP sədrinin avtoritar idarəçiliyi sübut olundu

AXCP daxilində mövcud olan avtoritar rejim bu gün də tam sürətlə davam etməkdədir. Əbəs deyil ki, hazırkı dövrə qədər partiyada Əli Kərimlinin fikrini bölüşməyən istənilən kəs dərhal sədrin hədəfinə alınır, müxtəlif yollarla siyasi təşkilatdan uzaqlaşdırılır. Əgər buraya sosial şəbəkələrdə şantaj və böhtanları, söyüş və təhdidləri də əlavə edərsək, bu zaman oradakı vəziyyətin nə qədər iyrənc halda olduğunu bir daha müəyyən edə bilərik.

Əslində, bu, yenilik deyil və hazırkı vaxta qədər AXCP sıralarından səsli-küylü istefa verən funksionerlərin, sırası vətəndaşların hər biri ayrı-ayrılıqda Əli Kərimlinin avtoritar idarəçiliyi haqqında geniş bilgilərə, faktlara, dəlillərə malikdirlər. Maraqlısı da budur ki, faktlar və dəlillərin hər biri bilavasitə Kərimlinin özünə tərəf yönəlməklə yanaşı, onun şəxsi mənfəətləri üçün, hətta ən yaxın adamına qarşı amansız münasibət sərgiləməsi reallığı ortaya çıxır.

Məhz sözügedən kontekstdən çıxış edərsək, bugünlərdə AXCP-dən zorla xaric edilmiş Aydın Əliyevin də məhkəmə işini göstərə bilərik. O, partiyadan azad edilməsinə görə məhkəməyə müraciət edib və bərpa olunması ilə bağlı iddia qaldırıb. Məhkəmə həmin iddianı təmin edib və Aydın Əliyevin partiya bərpası ilə bağlı qərar çıxarıb. Ancaq söz yox ki, Əli Kərimli bu iddiadan narazı qalıb, üstəlik, hökmü şikayət də edib. Qərara əsasən isə, şikayət təmin edilməyib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədatqulu oğlu “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.

Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsinə verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərən, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiyaya sıralarından kənarlaşdırılıb.

Rövşən RƏSULOV

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılmışdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan SİA-ya verilən məlumata görə, daxil olmuş məlumatlarla bağlı tərəfimizdən bildirilir ki, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduqları halda onların ölməsi barədə

Baş Prokurorluq: Saxta ölüm sənədləri ilə torpaq satan şəxsə qarşı cinayət işi başlanılıb



ölüm haqqında şəhadətnamələri və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi

dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Haki-

miyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Fakt üzrə Xəzər rayon prokurorluğu tərəfindən Cinayət Məcələsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Hər şeylərini pula satanlar

Yaxud satqın, ermənilərlə əlbir olan, xalqına nifrət edən Arif Məmmədovun ifşası...

Son günlər özünü "ağıllı diplomat" kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğul olan keçmiş səfir Arif Məmmədov, əslində dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarısa verilən, ermənilərlə əlbir olan Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyən, Azərbaycanın suverenliyindən qıcıqlanan və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edən bağışlanılmaz cinayətkar.

Prezident İlham Əliyev: "Bəzi diplomatlar dövlətə xəyanət, satqınlıq ediblər"

"Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin "formallaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiniz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzde tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür.

Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası "müstəqil" qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda kaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimillilərin indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kə-

nara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər".

Cinayətkar "cinayət" axtarışında...

Azərbaycan xalqını, dövlətini təhqir edənler cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki



Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Keçmiş səfir Arif Məmmədov Ermənistanın Azərbaycana qarşı təcridatının günahını Azərbaycan hakimiyyətinin üstünə atması erməniləri sevindirib. Bu "fakt" gələcəkdə ermənilər üçün hava və su kimi lazım olmaqla yanaşı, həm də bu sifarişi verən digər qüvvələrə də... günahı döyənlərdə yox, döyülənlərdə görün.

Azərbaycana qarşı təbliğat aparan sabiq səfir Arif Məmmədov isə lap uzağa gedərək, "ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır" tezisi ilə özünün kimə xidmət etdiyini açıq nümayiş etdirdi. Arif Məmmədov ardıcıl olaraq sosial şəbəkələrdə etdiyi çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "fövqəladə və səlahiyyətli səfir" diplomatik rütbəsindən məhrum edilən kimi A.Məmmədov Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğul oldu.

Və "sapı özümüzədən olan balta" A.Məmmədov kimi satqınlar isə düşmənlə birləşir. Lakin xalq artıq həqiqətləri dərk edir və sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar da bunu sübut edir. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə

çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir. Cinayətkar olduqları halda "cinayətkar" axtarır. Bax, budur erməni ilə həmrəy olan riyakarlıq.

Erməni ilə həmrəy olan riyakarlar...

Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azər-

baycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzünə atmağa çalışır.


Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlətinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə həmrəy olsun?!

Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəsləndikləri" açıq-aşkar üzə çıxır. Düşmənlər onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini bilib-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər. Prezident İlham Əliyev haqlı olaraq deyir ki, onlar ermənilərdən də pisdirlər...

Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: "Sənə bir dəfə xəyanət edənə bağışlasan, sənə yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır".

Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkar cinsindən asılı olmayaraq, şəərəfsiz deyilir. Azərbaycan cəmiyyəti artıq son illərdə bu şəərəfsizlərin və buna bənzər şəərəfsizlərin simasını tanımaqdadır. "Beşinci kolon" rolunda çıxış edən A.Məmmədov elindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqand da onun hərəkətlərini təcridatçı və ya "sərsəmlik" kimi qəbul edirdi. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur - "Vətən üçün pis olan, mənə faydalıdır". Belələrini isə xalq heç vaxt bağışlamayacaqdı.

Rəfiqə Hüseynova



Rəsul Quliyev radikal düşərgəni "ağ yuyub", "qara sərdi"

Reytingəziz Kərimli, Həsənli, kənd jurnalisti Hacılı...

Zaman-zaman müxalifət təmsilçilərinin düşərgə daxilində mövcud olan və uzun illərə söykənən problemləri ictimailəşdirilməsi artıq ənənəvi hal alıb. Belə ki, özlərini düşərgənin aparıcı müxalifət partiyasının lideri kimi zorla ictimai rəyə sırmağa çalışan siyasi təşkilat sədrilərinin, məhz düşərgə təmsilçiləri tərəfindən ifşa olunmaları da belə deməyə əsas yaradır ki, naşılıqları, küçə müxalifətçiliyi və daxili intriqaları ilə daha çox ad çıxaran "liderlərin" bundan o tərəfə inkişaf etmək şansları, iqtidarları yoxdur.

"Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyayı normal yaradıb işlədə bilmirlər". SİA xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib. O, bildirib ki, buna görə də, Azərbaycanda islahatlar yolu ilə xalqın rəğbətini qazanmaq hökumətin üzünə düşür.

Göründüyü kimi, Rəsul Quliyev müxalifətçi olmasına rəğmən, hakimiyyətin son illərdə apardığı islahatçı siyasətinə dəstək göstərdiyini ifadə etməklə yanaşı, həm də xalqın hakimiyyətə rəğbət hissi bəslədiyini etiraf etmiş olur. Eks-spikerin sağlam fikir ortaya qoymasının isə daha bir səbəbi budur ki, artıq o dəfələrlə ənənəvi, radikal müxalifət partiyaları ilə bir araya gəlib, onlarla iş birliyinə gedib. Ancaq sonradan aldaılıb, kənara atılıb və bütövlükdə bu cəhdlərin hər biri düşərgənin iflası ilə nəticəsini tapıb.

O da əbəsdə deyil ki, Rəsul Quliyev köhnəlmiş, nimdəş müxalifəti öz təbircə sərt şəkildə tənqid atəşinə tutub, o cümlədən, tənqidlərin sayının artırılması tərəfdarı olduğunu özünəməxsusluğu ilə bəyan edib.

"Bu günə qədər heç bir işlə məşğul olmayan reytingəziz Kərimli, Həsənli, kənd jurnalisti Hacılı - Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökumətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər - yuxarıdan tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə lazımdır", sabiq spiker bildirib.

Radikal düşərgədə cərəyan edən digər hadisələrlə yanaşı, dövlətin korrupsiya və rüşvətxorluğa qarşı apardığı ardıcıl mübarizəni də dəstəklədiyini ifadə edən Rəsul Quliyev bu siyasətin davamlı uğur qazanacağını da deyib.

Rövşən

Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilər tərəfindən meşələrin məhv edilməsi

Hökəri və Bərgüşad çayları sahillərində vaxtı ilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından əsər-alamət görünür. Onların əvəzinə kəndləri şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar basıb ki, bu da sahib-sizlikdən, xarabazarlıqdan, vahiməli bir aləmdən xəbər verir.

Avropa Şurası Parlament Assambleyasının 29 yanvar 2004-cü il tarixli iclasında Azərbaycanın nümayəndəsi Rafael Hüseynov çıxış edərkən öz məruzəsində belə bir faktı qeyd etmişdi ki, 1995-ci ildən Amerika milyarderi Ohonesyan ərazisi 25 min km2 olan Laçın meşələrini icarəyə götürmüşdür. İcarəyə götürülmüş həmin sahələr qırılaq mebel hazırlamaq üçün Amerikaya daşınır. Bu sənədi bir çox ölkələrin deputatları və siya-sətçiləri də təsdiqləyərək imzalamışlar. Bundan əlavə, sənəddə göstərilirdi ki, Dağlıq Qarabağın 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir.

Laçın rayonunun Bozlu, Kamallı, Çıraqlı və s. kəndləri, eləcə də Zəngilan-Qubadlı meşələri yandırılaraq məhv edilmişdir. 1996-cı ildə "Daşbaşı" və "Leşkar" meşələrində ermənilər tərəfindən yanğınlar törədilmiş və həmin ilin payızında "Leşkar" meşə sahəsindəki yararlı ağaclar tamamilə qırılıb aparılmışdır. Qeyd edilirdi ki, "Leşkar" meşə sahəsində 1957-1958-ci illərdə 55 ha ərazidə qoz meşəsi salınmışdı və həmin 40-50 illik qoz ağacları ermənilər tərəfindən məhv edilməkdədir. 1996-1997-ci illərdə ermənilər Top və Şükürataz meşələrinə traktorlarla yol çəkmişlər. Bu zaman həmin meşə sahələrində olan 350-400 il yaşlı palıd ağacları kəsilərək Ermənistanı daşınmışdır. Bunu 2002-ci ilin 11-12 sentyabr tarixində Tbilisidə "Qafqaz ecoregionunda meşələrin qorunması və davamlı istifadə olunması" mövzusunda keçirilən konfransda Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin rəsmisi öz çıxışında xidməti və sanitari qırmalarının ümumi həcmnin 70 min m3 olduğunu və xidməti qırmalar zamanı istehsal olunan 14-15 min m3 içlik materialın Yunanıstana və İrana ixrac edildiyini söyləməsi faktı bir daha sübut edir. Ermənistan ərazisində göstərilən həcmdə ağac materialı istehsal etmək imkanının olmaması bunun yalnız işğal olunan Azərbaycan meşələri hesabına baş verməsini təsdiqləyir.

Hazırkı dövrdə Qazax meşəbəyliyi ermənilərlə sərhəddə olan 849 hektar meşə sahələri Ermənistan əhalisi tərəfindən kəsilib aparılır. Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Ceyrançöl meşəbəyliyi ərazisinin bir hissəsi (200 hektar) Ermənistandan gələn su kanalı ilə suvarılırdı. Həmin meşələr 1951-1953-cü illərdə salınan və tarlaqoruyucu funksiyaları yerinə yetirən zolaqdan ibarətdir. Lakin 1991-ci ildən bu günə qədər həmin su kanalı ermənilər tərəfindən kəsildiyinə görə meşə sahələrini suvarmaq mümkün olmamışdır. Nəticədə salınmış 130 hektara qədər sahədə qiymətli ağac növləri quruyaraq məhv olmuşdur.

Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir və meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər təsirlərdən mühafizə sahəsində təşkilati,

hüquqi və başqa tədbirlər sisteminə ibarət-dir. Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Meşə Məcəlləsinə əsasən Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Meşələrin qırılması bir tərəfdən torpağın yuyulmasına və digər tərəfdən aridləşməsinə səbəb olur. Belə sahələr səhralaşmaya şərait yaradır. Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşələr yanacaq və tikinti materialı, dərman maddələri və sənaye üçün xammal mənbəyidir. Meşələrin ətraf mühitə havaya, torpağa, suya və heyvanlar aləminə təsiri çox böyükdür. O, mühüm təbii ehtiyatlar kompleksidir. Meşələr xalq təsərrüfatı əhəmiyyətinə görə qruplara ayrılır. Azərbaycanın Meşə qanunvericiliyinə əsasən meşələr birinci, ikinci və üçüncü qrupa bölünür: - Birinci qrup meşələrlə suyu mühafizə edən meşələr, çay və göllərin sahilləri boyu olan qoruyucu meşələr, sıldırım dağ yamaclarındakı meşələr, dövlət-qoruyucu meşə zolaqları, nəqliyyat yolları boyunca uzanan meşə zolaqları, qiymətli meşə mas-sivləri, sanatoriya-gigiyena və sağlamaşdırıcı əhəmiyyəti olan meşələr (şəhəratrafi meşələr, şəhər və müəssisətrafi yaşılıqlar, kurort meşələri, su təchizatı zonasının meşələri), qoruqlar, milli və təbii parklar, elmi və tarixi əhəmiyyətli meşələr, meşə-parklar aid edilir. - İkinci qrup meşələrə əhalisi çox sıx olmayan rayonlardakı meşələr, nəqliyyat yolları şəbəkəsi və sənayesi inkişaf etmiş rayonlardakı məhdud istismar əhəmiyyətli meşələr, habelə birinci qrupa daxil olmayan meşələr daxildir. - Üçüncü qrup meşələrə intensiv istismar edilən meşələr aid edilir. Bu qrupa daxil olan meşələrin 46%-i istifadədir, qalanı isə ehtiyatda saxlanılır. Onlar təbii mühitin bir hissəsi kimi, bir sıra aşağıdakı ekoloji və iqtisadi funksiyaları yerinə yetirir: - atmosferin tərkibinin normalaşdırılmasında mühüm rol oynayır; - ekoloji zərərli tullantıları assimilyasiya edir; - global iqlimi formalaşdırır; - su dövryyəsinə böyük təsir göstərir; - torpaqların münbitliyini qoruyur; - sürüşmələrin, eroziyanın qarşısını alır; - bitki və heyvanat aləminin məskunlaşdığı yerlərdir; - rekreasiya və estetik funksiyaları yerinə yetirir; - müəyyən dərəcədə ölkənin ekoloji-iqtisadi təhlükəsizliyini təmin edir; - iqtisadiyyatın bir çox sahələri üçün xammal mənbəyidir. Müasir qiymətləndirmə-yə əsasən meşələrin ilk 8 funksiyasının istifadəsindən gələn gəlir (ekoloji və iqtisadi gəlir) meşədən istifadə sahəsindəki istehsal fəaliyyətindən əldə olunan gəlirdən çoxdur. Bu sahədəki vəziyyət bazarın uğursuzluğunun və təbii resurs-

ların tam qiymətləndirilməməsinin klassik nümunəsidir. Bu öz əksini meşələrin strukturunun, keyfiyyət tərkibinin pisləşməsində, meşələrin məhv olunmasında tapır.

Bundan başqa meşələrin itirilməsi iqlim dəyişiklikləri və atmosfer transformasiyaları riski, su ehtiyatlarının keyfiyyətinin pisləşməsi, bio-rəngarəngliyin itirilməsi və s. kimi insanın həyat fəaliyyətinə və deməli, indiki və gələcək cəmiyyətin sağlamlığı üçün mənfi təsir göstərir. Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanması tənzimləyir, onu nisbətən tarazlaşdırır, dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yağın və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən eriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Meşələrin geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağlarının yamaqlarıdır. Burada meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ qollarının şimal, şimal-şərq və şərq yamaqlarını örtür. Bu meşələrin uzun müddətdir Ermənistanın işğalı altında olması Azərbaycana çaxasahəli zərər vurmuşdur. Meşə sahələrinin qiymətləndirilməsi aşağıdakı metodologiyaya əsasən aparılmışdır: - meşə fondunun istifadəsinə görə icarə ödənişləri; - re-sursların iqtisadi qiymətləndirilməsi; - meşə təsərrüfatından istifadə imkanları. Meşə sahələrinə ərazidə yerləşən bitki, binalar, qurğular, yollar və s. daxildir. Qiymətləndirmədə meşə sahələrinin çoxfunksionallığı, onların effektivliyi və s. nəzərə alınır. Yekun itkinin həcmi: 210 056 677 azn/il və ya işğal dövrü ərzində itkilərin həcmi 4 621 246 894 azn təşkil edir. Beləliklə də, meşə sahələri üzrə yuxarıda göstərilən əsaslar üzrə dolayı zərərlərin məbləği 7 460 380 686 manat civarındadır. Hərbi münaqişə, qaçqın və məcburi köçkünlərin problemlərinin təbiətə, o cümlədən meşələrə təsiri nəticəsində meşələrin sahəsi həm azalır, həm də anitar və fitosanitar vəziyyəti pisləşir. Meşələrin su və torpaq qoruyucu funksiyalarının, iqlimin formalaşmasına təsiri nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq-iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduğu kimi əlverişli-dir. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənaye sahələrini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Bu məqsədlə müvafiq layihələrin hazırlanması tələb olunur.

Azərbaycan Respublikası hazırda ərazilərinin erməni işğal altında olması ucbatından bütün bu mənfəetlərdən məhrumdur. Dövlət tərəfindən qorunan dövlət təbiət abidələri



Azərbaycan Respublikasının Prezidenti yanında Kəndli İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir. Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və ya məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yerlər, çoxyaşlı ayrı-ayrı ağaclar, həmçinin geoloji açılışlar, palçıq vulkanları, mağaralar, paleontoloji və paleontobatat qalıqlarının çökmüntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır və bunlar, hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələf gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgeninkiləşdirilə bilməz.

Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi ərazilər təsərrüfat istismarından çıxarılır və orada təbiət abidələrinin təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir. Təbiət abidələrindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə oluna bilər. Təbii fəlakət nəticəsində və digər səbəblərdən təbiət abidəsi zədələndiyi və ya məhv olduğu halda təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçisi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əmrilə bu nazirliyin mətəxəssislərinin, alimlərin və müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə komissiya yaradır. Komissiyanın üzvləri təbiət abidəsinə baxış keçirərək

onun bərpası tədbirlərini hazırlayır, abidə məhv olduqda isə akt tərtib edirlər. Hər iki halda müvafiq sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Zədələnmiş təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətəxəssislərinin və alimlərin nəzarəti altında bərpa olunur. Məhv olmuş respublika əhəmiyyətli təbiət abidəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidəsi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti, bölgə əhəmiyyətli təbiət abidəsi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ləğv olunur. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qanun pozuntusu nəticəsində təbiət abidələrinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 №-li Qərarına 2 sayılı əlavə ilə Azərbaycanın "Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin - xüsusilə qiymətli meşə sahələrinin" mühafizə olunaraq artırılması məqsədilə uzun illər geniş tədbirlər həyata keçirilmiş və külli miqdarda maliyyə vəsaiti xərclənmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyektdir, bunlar daha zırdaağır, misli görünməmiş talanla üz-üzə qalmışdır

Vahid Ömərov f.ü.f.d.dos.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

16 sentyabr

Son səhifə

Püstə bədəni diabet və
xərçəngdən qoruyur



**Dünyada ən çox pul
qazanan futbolçu kimdir?**

Dünyaca məşhur "Forbes" jurnalı 2020-ci ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. SİA xəbər verir ki, siyahının ilk pilləsində 126 milyon avro ilə "Barselona"-nın ulduzu Lionel Messi qərarlaşıb. "Yuventus"-lu Kriştiano Ronaldo isə ikinci yeri tutub - 117 milyon avro. İlk üçlüyü isə 96 milyon avro ilə Neymar qapayıb. 2020-ci ilin ən çox qazanan 10 futbolçusunu sizlərə təqdim edirik:

1. Lionel Messi ("Barselona") - 126 milyon dollar
2. Kriştianu Ronaldu ("Yuventus") - 117 milyon dollar
3. Neymar (PSJ) - 96 milyon dollar
4. Kilian Mbappe (PSJ) - 42 milyon dollar
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon dollar
6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon dollar
7. Antuan Qrizmann ("Barselona") - 33 milyon dollar
8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon dollar
9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon dollar
10. David De Xea ("Mançester Yunayted") - 27 milyon dollar



Alimlərin apardıqları araşdırmalar, püstənin orqanizmi diabet və xərçəngdən qoruyan ən yaxşı qidalardan biri olduğunu göstərib. Bir çox həkimlər püstəni ideal bir məhsul adlandırır, çünki qəbul edilməsi diabet, xərçəng kimi həyatı təhlükəli xəstəliklərin qarşısını alır. Daha da erkən bir fərziyyəyə görə diabet xəstələrinin vəziyyətinə müsbət təsir göstərə biləcək yüksək bir K vitamini ilə xarakterizə olunur.

Xezerxeber.az "Food News" nəşrinə istinadla xəbər verir ki, alimlər bu məhsulun şəkərli diabet xəstələrinin bədənində təsirinə nə qədər əhəmiyyətli olduğunu yoxlayıblar.

Eksperiment çərçivəsində iştirakçılar dörd ay ərzində gündəlik iki unsiya (57 qram) püstə qəbul ediblər. Nəzarət qrupu iştirakçıları onlardan istifadə etmədilər.

Test nəticələri məhsulun diabetin qarşısını almaq qabiliyyətini təsdiqlədi. Püstə yeyən insanlarda yemək qəbul etməzdən əvvəl aşağı qlükoza səviyyəsi müşayiət edildi. Üstəlik, onların insulin müqaviməti baxımından göstəriciləri də yaxşılaşdı. Qozun xərçəng əleyhinə xassələrinə gəlinə, elmi mütəxəssislər qeyd edirlər ki, onları tərkibində çoxlu sayda selen və sink təmin edir.

**5 nəfərin çantasından
oğurluq edən şəxs tutuldu**

Oğurluq etdiyinə görə tutulmuş N.Musayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş N.Musayevin ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 5 nəfərin çantalarından pul, sənəd, qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən edilib.



**İqlim fəlakəti: Qrenlandiyadakı
ən iri buzlaq parçalandı!**

Qrenlandiyadakı ən iri artıq şelf buzlağından sahəsi təqribən 110 kvadrat kilometrə bərabər olan böyük bir buz massivi ayrılıb. Peykdən çəkilmiş fotoşəkillərdə aşkar görünür ki, 79N buzlağı hissələrə bölünüb. BBC agentliyinin məlumatında deyilir ki, bu fakt Qrenlandiyada iqlim dəyişmələrinin sürətlənməsinə daha bir sübutdur.


Almaniyanın Erlangen-Nürnberg Universitetinin əməkdaşı Cenni Turton BBC agentliyinə müsahibəsində deyib: "1980-ci ildən bəri bu regionda havanın temperaturu 3 dərəcə artıb. 2019-cu və 2020-ci illərdə isə rekord dərəcədə yüksək temperatur qeydə alınıb".

Uzunluğu təqribən 80 kilometr, eni isə 20 kilometr olan 79N buzlağı Qrenlandiyanın şimal-şərq buz axınının üzən qabaq hissəsidir. Buzlaq bu ərazidə qurudan okeana düşür və üzməyə başlayır. Buzlağın qabaq hissəsində o, iki yerə bölünür. Bir hissə şimala doğru üzür. Hazırda əsas hissədən ayrılan bu parçadır.

Hələ 2019-cu ildə buzlaqdan dərin çatlar əmələ gəlmişdi. 2020-ci ildə yayın çox isti keçməsi nəticəsində vəziyyət daha da gərginləşib.

Buzlaq çoxsaylı aysberqlərə parçalanıb.

Peykdən çəkilən fotoşəkillərdə aşkar görünür ki, regionda temperatur yüksəlib. Su buz massivlərinə ziyan vurur. Nəticədə buzlağın şelf hissəsi zəifləyir. Okeanaqraflar dəniz suyunun temperaturunun artmasını da sənədlə şəkildə qeydə alıblar. Bu səbəbdən buzlaq həm də aşağı hissədən əriyir.



**Bakıda evdən
meyit tapıldı**

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin

Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi

xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü İsmayilov Sədi Məmməd oğlunun meyitini aidyyəti üzrə təhvil veriblər.



**Hadisənin
16 minlik geyimi**

Türkiyəli müğənni Hadisə sosial şəbəkədə yeni şəklini yayıb. SİA-nın məlumatına görə, ifaçının fotolarıdakı libası və botları diqqətləri cəlb edib. İzleyicilər şəhərin paltarının və botlarının qiyməti ilə maraqlanıblar. Araşdıramamız zamanı belli olub ki, Hadisənin libası 12900, botları isə 3070 manatdır.



**Keçmiş məhkumdan silah
götürülüb**

Suraxanı qəsəbə sakini R.Quliyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil ol- SİA-ya verilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı demir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olmuş R.Quliyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnir.

"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**